

Unikal

№29 (2259) 8 avqust 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

Prezidentin ABŞ səfəri: Regionda yeni reallıqların təməli qoyulur



Səh. 9

Cahangir Əsgərovun İspaniyaya köçməsinin gizlinləri

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb. “Unikal”ın əldə etdiyi məlumata görə, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. Z.Həmzəyevanın vəfatından sonra AZAL-in keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir. Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti, “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”-in...

Səh. 5

“Azərbaycan regionun kilid dövlətidir”



AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Unikal”a müsahibə verib. O, regiondakı son durumu, Azərbaycanın region ölkələri ilə münasibətləri, Prezidentin ABŞ səfəri və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. -Əli bəy, hazırda Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi barədə...

Səh. 4

Əbülfəs Qarayevin milyonlarla dollarlıq qorxusu, yoxsa...



Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib. Belə ki, “Qafqazinfo”-nun əməkdaşı sabiq nazirə son vaxtlar onunla bağlı mediada yayılan məlumatlar və hazırkı işləri ilə bağlı sual verib. Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib...

Səh. 8

Azərbaycan azsaylı xalqların mehriban yaşadığı diyardır!



Azərbaycanın çoxmillətli dövlət olması ölkəmizdə əsrlərdir yaşayan azsaylı xalqlara, onların mədəniyyətinə, dininə, adət-ənənəsinə hörmətin təzahürüdür. Əsrlər boyu tolerantlıq ənənəsini yaşadan Azərbaycan dövləti onların mədəni abidələrinin qorunmasına belə hər zaman diqqətlə yanaşıb.

Səh. 11

"5-10 minə "bir gecəlik gəlin" olurlar" - Pərvin Abıyeva



Aktrisa Pərvin Abıyeva və baş tutan saxta toy məclislərindən söz açıb.

O, həmin toylarda gəlin və ya bəyi aktyorlar, modellər əvəzlədiyini bildirib.

Aktrisanın hətta qayınana

və qayınatanın da aktyorlardan seçildiyini deməsi müzakirələrə səbəb olub: "Görürlər ki, yaşları keçir, 40-a gəlib çatırlar, saxta toyla keçirirlər. Bunu edənlər pul yığmaq, adını təmizə çıxarmaq üçün edir. Modelə 5-10 min verir-

sən, gəlib yanında oturur. Toydan sonra da, hərə öz evinə.

Həmin saxta namizədlər "masovka" adlanır. Filmlərdə epizodik rollarda çəkirlər. Nə qədər rol alsalar da, üzləri yadda qalmır".

"Nəsa olan kimi məni sənətimlə vururlar" - Renka

Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) bloggerləri ələ salıb.

"Unikal" axşam.az-a istinadən bildirir ki, sənətçi söz-ügedən açıqlamasının ardından bloggerlər tərəfindən tənqid olunmasına münasibət bildirib:

"Həmin videodan sonra hamı məndən kəsib. Balaca bloggerlər məni paylaşdıqdan sonra mənə təhqir yazırlar. Bir şey olan kimi də məni sənətimlə vururlar. Beyinləri yoxdur, başqa nə ilə etsinlər? Nəse demişəmsə, bu, mənim şəxsi



fikrimdir. Azərbaycanca danışmışam deyə başa düşməmişsiniz. Nəse demişəmsə,

əcəb eləmişəm. Köhnə blogerlərə nəse deməmişəm. Onlar niyə küsürlər, anlamıram. Özünü əl qatmışınız. Bu sadəcə sizə məsləhət idi. Yeni çıxan bloggerlər and içirəm ki, maraqsızdırlar. Mən də istəyirəm ki, maraqlı nəse çəkəsiniz. Niyə özünüzü bu qədər zəif göstərsiniz? Deyilənlərin sizə necə təsir etdiyini bürüzə verməyin. Şou-biznesdə olsanız, nə edərsiniz? Dava-dalaşlarımızı görəsəniz... Sonra da öpüşüb-görüşürük. Nəse deyəndə də cavab veririk ki, "əcəb eləmişəm".

"Kölgədə yox, zirvədə dayanmağı öyrəndim" - Fərqanə Qasimova

Əməkdar artist Fərqanə Qasimovanın ad günüdür. O, bu barədə Instagram hesabında yazıb.

Ad günü olan muğam ifaçısı öz fikirlərini paylaşdı: "Bu illər ərzində sənət yolumda bir çox ölkələr gördüm, səhnələr, dillər dəyişdi, amma qəlbimdəki muğam sevgisi heç dəyişmədi. Bu yolda mənə hər zaman dəstək olan, muğam sənətimizin dünyə səhnələrində ucalmasına böyük töhfə verən Azərbaycanın Birinci

xanımı, dəyərli və humanist insan Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərimi və dərin hörmətimi bildirirəm. Onun mənə və sənətimizə olan qayğısı, inamı mənim üçün ilham, güc və dayaq olub.

Mənə zirvədə durmağı, sənətdə təmiz, vicdanlı və əzmkar olmağı öyrədən isə ustadım - atam oldu. Çünki ustadım atam mənə kölgədə yox, zirvədə dayanmağı öyrətdi. Bu yol asan olmadı... Çiyinlərimdə çox ağırlıqlar



gəzdirdim. Amma heç biri məni sənətimdən, yolumdan döndərə bilmədi. Çünki bizim yolumuz - bir ruh oldu, bir nəfəs".



"Nazilə Şəbnəmi görəndə "siçan deşiyi" axtarır"

Şair və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.

O, dediyi "Toyda əlinizə verilən pulları xalqın gözüne soxmağınız sizin daxili kasıblığınızdan irəli gəlir" sözlərinin Şəbnəm Tovuzlunun ünvanına olduğunu yazan bəzi xəbər səhifələrini hədəf alıb.

"Arzuxanımla, Canan zaur Kamalın komandası ilə Gürcüstana çekilişə gəlmişdik. Mən də ev yiyəsi, gürcüstanlı kimi qarşıladım. Maşında səmimi söhbətimiz oldu. Bu barədə jurnalistlər, yaxud instaqram səhifəsi işlədənlər özlərindən xəbər çıxardıblar. "Nazilə Şəbnəmə söz atdı!" Nazilə o qədər qorxaqdır ki, Şəbnəmi görəndə 3 gün yeməkdən kəsilir, "siçan deşiyi" axtarır. Üzünə heç nə deyə bilmir, söz atır. Siz, Şəbnəmə o sözü yaraşdırmısınız. Belə də ümumi hamıya aiddir. Toyda verilən pulları xalqın gözüne soxmağınız sizin daxili kasıblığınızdan irəli gəlir"(milli.az).

"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"



Aparıcı Afaq Gəncəli paylaşımı ilə diqqət çəkib.

Aparıcı yeni fotosunu yayımlayaraq bunları yazıb: "Bəzən sadəcə gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir".

Afaq son günlər xeyli çəki atması ilə də diqqət çəkib. Aparıcı ciddi pəhriz saxladığını, sağlam qidalandığını nümayiş etdirib.

Sənubar İsgəndərli və Cahangir Zeynalov bir arada

Əməkdar artist Sənubar İsgəndərli Əməkdar incəsənət xadimi Cahangir Zeynalovla fotosunu paylaşdı.

"Unikal" xəbər verir ki, aktrisa şəkli instaqram hesabında paylaşdı.



Naibə Allahverdiyevanın plastik əməliyyat istəyi



Xalq artisti Naibə Allahverdiyeva plastik əməliyyat sevdasına düşüb.

Aktrisa bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, izləyiciləri onun üzgərdirmə etməsini istəyirlər.

"Tamaşaçıları şəkillərimə yazırlar ki, üzgərdirmə etdirin" deyərək, N.Allahverdiyeva makiyajsız fotosuna yazıb.



“Əsir götürüldükdən sonra güllələndim” - Zərərçəkmiş şəxs

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində əsir yaranaraq əsir götürüldüyünü bildirib.

“Unikal” xəbər verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yərə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbcilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbcçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbcçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbcçi Ermənistan silahlı qüvvələrinin hərbcçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

O, təqsirləndirilən şəxs Davit İshxanyanın suallarına cavabında Azərbaycanı qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.

2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib. Belə ki, “Qafqazinfo”nun əməkdaşı sabiq nazirə son vaxtlar onunla bağlı mediada yayılan məlumatlar və hazırkı işləri ilə bağlı sual verib.

Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib: “Heç nə, yaşayıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Day.az” informasiya portalında yer alan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə toxunulub. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə ciddi zərbələr endirilib və Əbülfəs Qarayev də digər bir neçə məmur kimi vəzifədən kənarlaşdırılıb.

saxlayıb, o da cavabında evdən işlədiyini deyib. Bundan sonra ölkə başçısı sabiq nazirin ünvanına sərt tənqidi fikirlər səsləndirdi. Ardınca nazirlikdə aparılan yoxlamalarda külli miqdarda yeyintinin üstü açıldı və həbslər aparıldı. E.Məmmədyyarov da eynilə Qarayev kimi işdən çıxarılmaqla canını qurtara bildi. “Qlobalinfo” hər iki eks-nazirin 44 günlük müharibə ərəfəsində vəzifədən azad edilməsinə diqqət çəkərək maraqlı bir nüansa toxunub: Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iki keçmiş nazir - Əbülfəs Qarayevlə Elmar Məmmədyyarov birgə əyləşib, daha doğrusu, onların arasında sadəcə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman olub. Üstəlik, Qarayevlə Məmmədyyarov kimi Qusman da

enti” iddiasını ciddi qəbul etmir, ona görə də konkret cavab verməyə lüzum görmür. Lakin belə düşüncələr də ola bilər ki, Qarayev bu həssas mövzuda susmaqla əslində Rusiyadakı iri biznesini təhlükə altına atmaq istəmir. Məsələ burasındadır ki, Əbülfəs müəllim 2023-cü ilin may ayında Rusiyada “Korporasiya ÇE” (ООО “Корпораüие ЧЕ” - İNN: 7725322819) adlı şirkətin 50 faizlik payını satın alaraq, iki təsisçidən biri olub. “Korporasiya ÇE” şirkətinin digər təsisçisi - Əbülfəs Qarayevin biznes ortağı, Rusiya vətəndaşı Levko- viç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir. Yeri gəlmişkən, “Korporasiya ÇE” ötən il 146 milyon 636 min rubl (1 milyon 585 min dollar) gəlir əldə edib.

Əbülfəs Qarayevin milyonlarla dollarlıq qorxusu, yoxsa...

Sabiq nazirdən haqqındakı ağır ittihama gözlənilməz cavab! - O, adının Rusiya təsir şəbəkəsinin üzvü olaraq hallanmasını niyə reaksiyasız buraxdı?

Belədə gözləmək olardı ki, sabiq nazir özü barədə yetərincə ciddi və ağır ittihama ən azı bir neçə cümlə ilə, konkret cavab verəcək. Heç olmasa, bir cümləlik təkzib səsləndirəcək. Lakin Əbülfəs müəllim məlum iddia qarşısında susmaqla kifayətlənib. Qəribədir! Üstəlik, çox qəribədir - hər halda söhbət adi məsələdən getmir, hətta korrupsiya ittihamı olsa, Qarayevin susqunluğunu yenə anlamaq mümkün idi. Lakin keçmiş nazir faktiki olaraq Rusiyanın ölkəmizdəki təsir şəbəkəsinin üzvü kimi göstərilib, o isə bunu “heç nə” kimi qiymətləndirir: “Heç nə, yaşayıram”.

Yada salaq ki, Əbülfəs Qarayev 2020-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Uzunömürlü nazirlər siyahısında öncül yerlərdən birini tutan Ə.Qarayev may ayında tutduğu vəzifədən kənarlaşdırıldı. Həmin il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdikləri əməliyyat zamanı yüksək vəzifəli məmurlar həbsə atıldı. Sonradan rəsmi xəbərlərdə məlum oldu ki, həbs edilənlər vəzifə səlahiyyətini aşılıb və yeyintilərə yol veriblər. Bu dəfə də nazir kənarda qaldı - işdən çıxarıldı, amma həbs edilmədi.

Onunla təxminən eyni vaxtda postunu itirən başqa bir nazir də vardı: Elmar Məmmədyyarov! Məmmədyyarov 2020-ci ilin yayında məşhur və qalmaqallı müşavirədə dövlət başçısının qəzəbinə tuş gəlmişdi. Prezident həmin vaxt koronavirus pandemiyası olduğu üçün baş nazir, nazirlər və başqa yüksək vəzifəli şəxslərin iştirakı ilə onlayn müşavirə keçirirdi. Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycana hücum etmişdi. General Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eləcə də 10-dan çox hərbcimşi şəhid olmuşdu. Bu gərgin situasiyada keçirilən müşavirədə xarici işlər naziri Elmar Məmmədyyarov yox idi. Prezident elan etdi ki, E.Məmmədyyarovu tapa bilmir. Baş nazir Əli Əsədov isə arayış verərək bildirmişdi ki, E.Məmmədyyarovla əlaqə



səs-küylü şəkildə işdən çıxarılıb. Lakin fərqli epizodla... O, 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyi üçün Kremlin qəzəbinə gəlib və vəzifəsindən azad edilib. Qusman Azərbaycana hər zaman dost münasibətdə olub. Yəhudi əsilli rusiyalı jurnalist bütün dövrlərdə ölkəmizə və dövlətimizə qarşı ədalətli mövqeyi ilə seçilib. Qusmandan fərqli olaraq onun yanında əyləşən iki azərbaycanlı sabiq nazir haqqında isə “Rusiya agentli” ittihamı zaman-zaman gündəmə gəlir. Sitat: “Bu ittiham daha öncə də tirajlanmışdı. Amma son günlərdə “Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvlərinin” siyahısı mediada növbəti dəfə və yeni redaktədə yayıldı. Əbülfəs Qarayevlə Elmar Məmmədyyarovun adları o siyahının başında gəlir”.

Düzdür, Məmmədyyarov bu ittihamı təkzib edərək ən azından demişdi ki, barəsində deyilənlər, yazılanlar cəfəngiyyatdır. Buna inanıb inanmamaq artıq hər kəsin öz işidir.

Lakin Əbülfəs Qarayev məlum ittiham barəsində ümumiyyətlə (və inadla!) susur. Bu barədə sual ünvanladığa isə mənasız, dəxilsiz cavabla kifayətlənir. Onun belə absurd reaksiyasının səbəbi nədir? Kimse deyə bilər ki, sabiq nazir özü haqqında “Rusiya ag-

Bundan başqa, Əbülfəs Qarayevin qızı Suad Maleki (Qarayeva) də uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. S.Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatar küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. Mətbuatda yayılan məlumatda bildirilir ki, “GALS” - sabiq nazirin özünün və ailə üzvlərinin adlarının baş hərflərindən (Garaev, Abulfas, Lale (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. “GALS” şirkətinin ötən ilki gəlirləri 7 milyon 560 min rubl (81,7 min dollar), xalis mənfəəti isə 7 milyon 17 min rubl (75,8 min dollar) olub.

Bütün bunları nəzərə aldıqda Qarayevin ağır ittiham qarşısındakı susqunluğunun, onu təkzib etməyə çalışmamasının və Rusiyaya qarşı konkret mövqe sərgiləməməsinin qorxudan, ehtiyatlılıqdan irəli gəldiyini də düşünmək olar.

Əgər belədirsə, görünür, ya Əbülfəs müəllim susmağın razılıq əlaməti olduğuna dair müdriklərin kəlamını unudur, ya da...

Ya da özü barədə məlum ittihamla bağlı nəyə görə sakitcə barışıq.

Əcəba, nəyə görə?!

Toğrul Əliyev

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusunun bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyevin ABŞ-a gözlənilən səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və global təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfərin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşməsi bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətə yeni mərhələyə keçməsinə səbəb ola bilər.

Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi. Bu səbəbdən də bu səfərin mühüm nəticələrinin olacağı danılmaqdadır.

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, belə bir görüşün keçirilməsi olduqca müsbət haldır: "ABŞ-nin bölgədə fəallaşması və Türkiyəni bu bölgədə əsas müttəfiqi kimi görməsi bizim üçün əlavə imkanların açılması deməkdir. Bəllidir ki, bu görüşdə sülh sazişi imzalanmayacaq. Digər tərəfdən, sülh müqaviləsi ilə bağlı paraflama ola bilər. Yaxud, bəyanatla bənzər ümumi bir sənəd qəbul oluna bilər ki, çərçivə sülh sazişində göstərilən məsələlər gələcək sülh prosesinin əsaslarını təşkil etsin. Belə bir bəyanatın qəbul olunması istisna edilmir. Bunu müxtəlif forma-

larda adlandırmaq olar: Memorandum, mətbuata şifahi çıxış və s", - deyə o qeyd edib.

T.Zülfüqarov ikinci və əsas məsələnin Zəngəzur dəhlizi ilə bağlı olacağını vurğulayıb: "Xüsusilə, ABŞ lideri Donald Trampın təklifi əsasında dəhlizlə bağlı müzakirələr davam etdiriləcək. "Trump körpüsü" adlanan bir layihə var. Bu layihənin şərtləri və necə həyata keçirilməsi məsələsi müzakirə mövzusu olmalıdır. Hesab edirəm ki, görüşlər zamanı əsas mövzu elə bu olacaq".

İkitərəfli görüşlərin ABŞ-Azərbaycan münasibətlərinə təsirindən söz açan sabiq nazir qeyd edib ki, bu mövzunun cizgiləri artıq Şuşa Qlobal Media Forumu zamanı açıqlanıb: "Prezident İlham Əliyev həmin forumda Donald Trampa bağlı fikirlərini səsləndirib. Vaxtilə

"Yəni, sadəcə olaraq siyasi dəstək veriləcək ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılan ikitərəfli formatda danışıqlar davam etdirilsin. Yəni, burada ABŞ-nin hansısa əlavə vasitəçiliyi görünmür. Buna baxmayaraq, kommunikasiyalar, xüsusilə də Zəngəzur dəhlizi mövzusunda ABŞ-nin konkret təklifi çox vacibdir".

Sabiq nazir Rusiyanın artıq danışıqlarda iştirak etməməsinə isə belə şərh edib: "Aydın məsələdir ki, Rusiyanın bu görüşə və prosesə münasibəti mənfi olacaq. Azərbaycanın buna aid çox güclü arqumentləri var. Yəni, 5 il ərzində biz tələb edirdik ki, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndi icra olunsun. Rusiya isə bu istiqamətdə heç bir addım atmayıb. Əgər Zəngəzur dəhlizi bərpa olunsaydı, bu, eyni zaman-

deyə sabiq nazir bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti, siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş əhəmiyyətli bir hadisədir. Onun fikrincə, ABŞ Rusiyanın Ukraynada apardığı müharibə kampaniyası səbəbilə yaranmış geosiyasi boşluqlara öz strateji imperativlərini yerləşdirməyi nəzərdə tutur: "Vaşinqtonun Bakı ilə İrəvan arasında moderatorluğu sülh gündəminin intensivliyi, tempi və xarakterinin irəlilədilməsi mənasında müsbət impulslara malikdir. Vaşinqtonda sülh müqaviləsi imzalanmayacaq, lakin sülh üçün açıq qalan mə-

Türkiyə-ABŞ üçbucağında əməkdaşlıq modeli Ermənistanı Rusiyanın təhdidlərindən qoruyacaq. Bu, Ermənistanda gələn il keçiriləcək seçki fonunda xüsusilə qabardıla bilər. Bunun üçün ABŞ əsasən Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tələb və şərtlərini nəzərə almalıdır".

Ekspert onu da xatırladır ki, Əliyevlə Paşinyanın Vaşinqton danışıqları İsrail-İran müharibəsindən sonraya təsadüf edir. Onun fikrincə, ABŞ regional siyasətindəki yenilənməni həm də İsrailə İranın hərbi qarşıdurmasının nəticələrinə əsasən strateji olaraq səciyyələndirir. Bu, strateji yerləşmədə Azərbaycanın mövqeləri ön plandadır: "Vaşinqton müzakirələrindən əvvəl, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın Yaxın

Prezidentin ABŞ səfəri: Regionda yeni reallıqların təməli qoyulur



Bayden administrasiyası Azərbaycan-ABŞ münasibətlərinə o qədər ziyan verib ki, İndi isə bərpa prosesi gedir. Biz hələ bu mərhələdəyik. İki tərəfdən də siyasi iradə münasibətlərin bərpasına yönəlib. Bu proses çoxdan başlayıb. Administrasiya nümayəndələri arasında görüşlər və təmaslar olub. Bəzi konkret mövzular müzakirə edilib. Bu baxımdan, ABŞ-nin həm Ermənistan-Azərbaycan mövzusunda iştirakı, həm də ikitərəfli məsələlərin geniş müzakirəsi çox vacibdir. İlk növbədə 907-ci düzəlişin mənfi təsirləri bu və ya digər formada aradan götürülməlidir ki, münasibətlər daha geniş çərçivədə inkişaf edə bilsin. Azərbaycan öz geopolitik vəziyyətinə görə müxtəlif güc mərkəzləri üçün maraq kəsb edir. Bu baxımdan, Azərbaycanın ABŞ ilə münasibətlərinin bərpası xarici siyasətin trendinə çevrilir. Hesab edirəm ki, sözügedən görüş zamanı çox müsbət nəticələr əldə olunacaq".

Tofiq Zülfüqarov əlavə edib ki, ABŞ-nin Azərbaycan-Ermənistan danışıqlarında iştirakı o qədər də geniş olmayacaq:

sələlər əks tərəflərdən vahid nöqtəyə doğru yaxınlaşacaq. ABŞ Azərbaycan-Ermənistan sülh proqramı vasitəsilə Zəngəzur dəhlizinin əhəmiyyəti fonunda Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan geosiyasi niyyətlərində vahid strategiya ilə uzlaşdırır. Gürcüstanda itirilmiş geosiyasi mövqeyini Azərbaycanla əlaqəli şəkildə kompensasiya etmək prinsipləri ilə şərtləndirir. Xəzər dənizinin Azərbaycan sektorunda müdafiə və təhlükəsizlik, energetika sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi kontekstində baxış bucağını yeniləyir.

Bundan əlavə, Türkiyənin son iki ildə ABŞ ilə əlaqələrinə müsbət dinamikalardan nəzərəcarpanlığı Bakı-Vaşinqton əlaqələrinə də potensial təsir göstərir. Bu mənada Əliyevlə Paşinyanın Vaşinqton görüşü Ankara-Vaşinqton xəttindəki razılıqlar, o cümlədən PKK-nin ləğvi, onun nəticələri, bu nəticələrin gələcəyəyönümlü hədəfləri sırasında öz yerini tutur.

Eyni zamanda, ABŞ Cənubi Qafqazda təcə Rusiyanın ambisiyalarına deyil, Çinin də iddialı fəallığına diqqət yetirir. ABŞ gələcəkdə Çinin Bakı-İrəvan arasında etibarlı broker qismində meydana çıxacağından ehtiyat edir. Görünür ki, Ağ Ev rəqiblərini kənarda saxlamaq üçün dikte olunacaq subyekti axtarır ki, bu da Ermənistanıdır. Buna görə də ABŞ İrəvanı öz "müdafiə" və diplomatik-siyasi planı altında saxlamağı prioritetləşdirir. Bu planın Azərbaycana nəzərən ifadəsi belə oxunur: Əgər Vaşinqtonun planı Azərbaycanın hədəfləri ilə üst-üstə düşəcəksə, regionda Azərbaycan-

Şərq üzrə elçisi Stiv Uitkofla görüşməsi Cənubi Qafqaz mənzərəsində də diqqət çəkir. Yəni, ABŞ postsovet məkanındakı Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə yanaşı, Cənubi Qafqazdakı potensial müharibə ocaqlarının da söndürülməsinə səy göstərir. Bu, ABŞ-nin Rusiya ilə sövdələşmələri və rəqabətləri imkanlarının hibridinə əsaslanacaq. Rusiya ilə ABŞ bir-birlərinin gələcək potensial ekspansiv ambisiyaları sarıdan təşvişlərini Azərbaycan-Ermənistan münasibətlərinə proyeksiya etməkdə gecikməyəcəklər. Bunun üçün istifadə olunacaq kadr Ermənistan olacaq.

Əgər Putin ABŞ danışıqlarından sonra Nikol Paşinyana şimikləndirici vədlər verəcəksə, Ermənistanın Azərbaycanla sərhəddə təxribatları aktivləşə bilər. Bu ssenaridə Ermənistanın Rusiyadan stimullaşdırıcı dəstək almaq cəhdləri boş çıxacaq və onun qarşısına Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çıxacaq. İrana gəlincə, o, hazırda geosiyasi və təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün qüvvələrini səfərbər edib və ehtimalla bunu ABŞ ilə Tehran arasında ki nüvə danışıqları faylı ilə tutuşdurur. Bu mənada İran qıcıqlansa da, onun Zəngəzur dəhlizi ilə əlaqədar kodları yeni regional reallıqlarda güclü müqavimət göstərmək imkanından uzaqlaşacaq. Vladimir Putin isə Vaşinqtondakı görüşdən dərhal sonra Rusiyanın alternativ təkliflər paketi ilə çıxış edə biləcəyini nümayiş etdirmək üçün İlham Əliyevlə telefon danışığı aparmağa məcbur olacaq".

Murad İbrahimli

İlham Əliyev ABŞ-da səfərdədir



Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampin dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlir.

“Unikal” xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq

Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinin su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisinə başlanılır.

“Unikal” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Layihə çərçivəsində Məhrizli su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək.

Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.



Navalar dayışacaq - Temperatur 5 dərəcə enəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.

Bu barədə “Unikal”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhəlinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29° isti olacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.

Sərnişinlərin nəzarinə! - Bir sıra reyslər ləğv edilir

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Bu barədə “Unikal” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Belə ki, saat 07:20-də Bakı-Xırdalan-Sumqayıt, 08:30-da Bakı-Xırdalan, 08:00-da Xırdalan-Bakı qatarı, saat 06:25-də Bakı-Pirşağı-Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt-Xırdalan-Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı-Xırdalan, 18:10-da Bakı-Xırdalan-Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt-Xırdalan-Bakı, 18:20-də Xırdalan-Bakı, 19:27-də Sumqayıt-Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Pirşağı-Bakı (ekspres) reysləri ləğv edilir.

“Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”, - məlumatda deyilir.

Baş redaktor:
Zaur Əhməd

Turanbank” ASC Binaqədi filiali.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ01350100000000027944
Kodu: 504692
Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qazet redaksiyanın kompüter mərkəzində
yığılıb, səhifələnmis və
“Futbol+” servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Prezidentin Vaşinqton səfərindən mühüm gözləntilər

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə hazırkı səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Cənubi Qafqaz regionunun gələcək siyasi arxitekturası kontekstində xüsusi əhəmiyyət daşıyır.

Bu səfərin Prezident Donald Trampın rəsmi dəvəti əsasında baş tutduğu nəzərə alınsa, hadisənin həm siyasi simvolizmi, həm də strateji yükü daha da artır.

Vaşinqtonla Bakı arasında son illərdə formalaşan münasibətlər, xüsusilə enerji, müdafiə və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanaraq daha dərin bir əməkdaşlıq modelinə çevrilməkdədir. Trump administrasiyası dövründə Azərbaycanın regionda sabitləşdirici aktor kimi rolu daha aydın görünməyə başlayıb. Bu çərçivədə Prezident Əliyevin ABŞ-yə səfəri, yalnız bir sıra konkret sahələr üzrə əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi baxımından strateji məqam kimi çıxış



edir.

Səfərin mühüm istiqamətlərindən biri də Ermənistanla davam edən sülh gündəliyinin Vaşinqton platformasında müzakirəsidir. Azərbaycan 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra bölgədə yeni bir geosiyasi realıq formalaşdırıb. Bu realıqlar sülh müqaviləsinin ədalətli və beynəlxalq hüquqa uyğun əsaslarla imzalanmasını labüd edir. ABŞ-nin vasitəçilik səyləri, əgər balanslı şəkildə davam etdirilərsə, bu prosesə təkan verə və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verə bilər.

Eyni zamanda, rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyaları və qeyri-neft sektoruna ABŞ sərmayələrinin cəlbi də səfərin iqtisadi gündəminin əsas elementləri sırasındadır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından bu cür

tərəfdaşlıq ölkənin texnoloji və innovasiya potensialının inkişafına mühüm təkan verəcək.

Bütün bu məqamlarla yanaşı, Prezident Əliyevin ABŞ səfəri həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqlı mövqeyini daha dolğun və təsirli şəkildə izah etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində anti-Azərbaycan dairələrinin beynəlxalq platformalarda formalaşdırmağa çalışdığı yanlış imicə qarşı bu səfər diplomatik cavab və yeni informasiya gələbəsi kimi də qiymətləndirilə bilər.

Nəticə etibarilə, bu səfər Azərbaycanın global güc mərkəzləri ilə münasibətlərini balanslı və çoxşaxəli əsasda qurmaq istiqamətində ardıcıl siyasətinin davamı, həm də ölkəmizin müstəqil və prinsipial diplomatiyasının növbəti mərhələyə keçidi olacaq. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu siyasi xətt təkcə region üçün deyil, həm də beynəlxalq sistemdə davamlı sülh və əməkdaşlıq üçün nümunəvi modelə çevrilməkdədir.

BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da keçiriləcək görüşünü alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.

“Unikal” xəbər verir ki, bu barədə “Report”-un ABŞ bürosuna açıqlamasında BMT Baş katibi sözcüsünün müavini Fərhan Haq bildirib.



Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normalaşması istiqamətində bütün

irəliləyişləri daim dəstəkləyib və təşviq edib.

“Xüsusilə, mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır, - deyər Fərhan Haq vurğulayıb.

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşaya ekskursiya ediblər.

Gənclər İsa bulağını ziyarət etdikdən sonra tarixi və mədəni əhəmiyyətə malik Cıdır düzünə toplaşıblar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzündən tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağ məscidi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı, Şuşa qalasının Gəncə Qapısı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumatlan-

dırılıb. Şuşa qalası haqqında verilən bilgiler xüsusilə maraq doğurub. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub.

Diaspor gənclərinə və Azərbaycanla dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı düzgün məlumatların çatdırılmasında məqsəd onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak etmələrinə töhfələr verməkdən ibarətdir.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fon-



dunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil edilib. Düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

ABŞ görüşü regionda sülhün davamlı əsaslarla qurulmasına xidmət edir

Politoloq: "Azərbaycan və Ermənistan arasında Ağ Evdə ciddi siyasi sənəd imzalanması, Rusiya -Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinə müsbət təsir edəcək"



Məlum olduğu kimi, bu gün Azərbaycan lideri İlham Əliyev Vaşinqtonda ABŞ prezidenti Donld Trampa, daha sonra Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüş keçirəcək.

Həç şübhəsiz ki, bu səfərin müxtəlif istiqamətlərdə əhəmiyyəti var. Prezident İlham Əliyevin Vaşinqton səfərinin mühüm istiqamətlərindən biri Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsi ilə bağlıdır. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Azərbaycanın

sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Bu şərtlərin arasında birinci yerdə Ermənistanla birgə BMT-yə ünvanlanan müraciət əsasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycanla qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir.

Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılacaq müzakirələrin bu məsələ

lərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir. Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri memorandum imzalayacaqlar. Onun fikrincə, burada Minsk qrupunun buraxılması haqqında bənd ola bilər: "Vaşinqton görüşü sülh müqaviləsi istiqamətində mühüm prosesdir. Artıq, ikitərəfli danışıqlar müstəvisində davam edən proses kulminasiya nöqtəsinə yaxınlaşır. Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar Cənubi Qafqazda Rusiyanın mövqeyini kifayət qədər zəiflədəcək. ABŞ regiona ayrıca dövlətlər şəklində deyil, Cənubi Qafqaz kontekstindən yanaşır. Ona görə də regionda ümumi təhlükəsizliyin təmini üçün sülh müqaviləsinin bağlanmasına çalışır. Bununla da Cənubi Qafqaz və Xəzər regionunda öz siyasi və iqtisadi maraqlarını inkişaf etdirməklə yanaşı, Rusiyanın artan aqressiv siyasini neytrallaşdıracaq. ABŞ kifayət qədər beynəlxalq müstəvidə aktivləşib. Azərbaycan və Ermənistan arasında Ağ Evdə ciddi siyasi sənəd imzalanması, Rusiya -Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinə müsbət təsir edəcək. Xüsusilə, ABŞ-ın Rusiyaya təzyiqləri daha da artacaq".

S.Əli

"Kənddən Şəhərə" yarmarkası təşkil olunacaq

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti "Kənddən Şəhərə" yarmarkası keçiriləcək.

"Unikal" xəbər verir ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 25-ə yaxın fermer iş-



tirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı su-

alı olan alıcılar isə ərazi-də fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerində analiz etdirə biləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.



20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

Bakı şəhəri üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub.

"Unikal" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənəre İsmayılova deyib.

"Bundan əlavə 2025-2026-cı il üzrə məktəbəqədər hazırlıq üçün 5 yaşlı tamam olan uşaqlar qeydiyyatdan keçə bilər. Yəni, 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək uşaqlar məktəbəqədər hazırlıq üzrə qeydiyyatdan keçə bilərlər. Valideynlər sentyabrın 1-dən 30-a kimi sənədlərini təhsil müəssisələrinə təqdim etməlidir", - o bildirib.

I sinfə qəbul edilən uşaqların sayı açıqlandı



Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. İndiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.

"Unikal" xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.

Qeyd edək ki, qəbul prosesi

12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə yenidən qurulacaq

"Təzə Pir" məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.

"Unikal" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.

O bildirib ki, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur.

Kənd qeydiyyatında olan uşaqlar şəhərdəki məktəblərdə təhsil ala bilərlərmi?

Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.

"Unikal" xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında deyib.

O bildirib ki, ilkin qaydada prioritet tətbiq edilən məktəblər var idi, bu vaxtı qeydiyyat ünvanı əsasında qəbul həyata keçirilirdi.

"Yəni qeydiyyatdan keçən uşaq və ya valideyinin qeydiyyat ünvanı, seçilən məktəbin ünvanı ilə üst-üstə düşməli idi. İndiki qaydada isə bu sərbəst qaydada həyata keçirilir. Boş yer olduğu halda valideyin daxil olub həmin məktəb üçün sorğusunu yerləşdirə bilər", - deyir o əlavə edib.



AMİP liderinin köməkçisi, politoloq Əli Orucov "Unikal"a müsahibə verib. O, regiondakı son durumu, Azərbaycanın region ölkələri ilə münasibətləri, Prezidentin ABŞ səfəri və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

-Əli bəy, hazırda Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi barədə fikirlərinizi bilmək istərdik. Sızca, bu vəziyyət hara qədər davam edə bilər?

- Rusiya ilə Azərbaycan arasında gərginliyin səbəbkarı Moskvadır. Onun müstəmləkə və imperiya ambisiyalarıdır. Rusiya tarixən özünü fəvqəldövlət hesab edib və digər dövlətləri də özünə tabe etdirməyə, maraqlarına xidmət etdirməyə çalışıb. Yürüdülmə həmin ənənəvi siyasətdir ki, Rusiya beynəlxalq tədricə məruz qalıb, demək olar ki, dostu, müttəfiqi qalmayıb. Hətta Ermənistan və Belarus kimi dövlətlər də Kremldən qurtarmağın yollarını axtarır. Bu acı gerçəkliyi artıq xarici işlər naziri Lavrov da etiraf edərək hətta ikinci cahan savaşında da Rusiyanın belə təkamülə uğradığını dilə gətirib. Məlum olduğu kimi Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında strateji müttəfiqlik haqqında sənəd imzalandı. Həmin sənəddə iki dövlət arasında demək olar bütün sahələri əhatə edən əməkdaşlıq və birgə fəaliyyət öz əksini tapıb. Lakin Moskva həmin sənədin ruhuna uyğun gəlməyən addımlar atmaq, əslində etibarlı müttəfiq və sadıq tərəfdaş olmadığını bir daha ortaya qoydu. Putinin dilindən çıxan Rus əsgərinin çəkəməsinin ayağı deydiyi torpaqlar Rusiyanındır ifadələri bu dövlətin mahiyyətinin və xarakterinin nə qədər vahiməli olduğunu yenidən təsdiqlədi. Bakının üzərinə götürdüyü öhdəlikləri qüsursuz yerinə yetirməsinə, əlaqələrin dərinləşməsinə təşəbbüslər göstərməsinə rəğmən Moskvadan nəinki adekvat cavab almadı, əksinə özünü qeyri-dost göstərdi. Ötən ilin dekabrında AZAL-a məxsus Qroznı marşrutu üzrə uçuş həyata keçirən sərhəddən Rusiyanın Rusiya Havadan Müdafiə Qüvvələri tərəfindən vurulduqdan sonra da bilərəkdən ölümə göndərilməsi artıq düşmənçilik idi. Moskva hələ də bu ağır cinayəti törədənəri cəzalandırmaqdan, rəsmi üzr istəməkdən və kompensasiya ödəməkdən yayınır. Suçunu ört basdır etməyə çalışır. Bu azmış kimi, Azərbaycanı susdurmaq üçün müxtəlif vasitələrlə təzyiqlərini davam etdirir. Yekaterinburqda bu ölkənin hüquq mühafizə orqanlarının hərəkəti vəhşilik idi. Bütün bu olanların qarşısında Azərbaycan geri çəkilməli və ədalətli mövqeyindən imtina etməməli idi və etmədi. Azərbaycanın xarici siyasəti dünyada sülhün və təhlükəsizliyin qorunmasına, qonşularla ortaq maraqların

təmin edilməsi və mehriban qonşuluğa, həmçinin beynəlxalq hüququn işləməsi təşkil edir. Qeyri stabil dünya düzənində bütün bunlara nail olmaq çətinliklər yaratsa da, gec-tez planetimizin xilasına məhz bu xəttə nail olmaqla bilavasitə asılıdır. Azərbaycanla təzyiq və hədə tonunda danışmağın faydasız olduğunu təəssüf ki, Putin və ətrafındakılar hələ də anlamıq qabiliyyətində deyillər. Son dövrlər tarixin zibilliyinə atılmış keçmiş separatçı ünsürlərə süni nəfəs vermək cəhdlərini görürük. İllərdir yada düşməyən Qarabağdan könüllü köçüb gedən etnik ermənilər yada düşüb. Ermənis-

baycanla bağlı bir-birinə zidd iki xətt mövcud olub. Bir xətt Ali Dini Lider Ə.Xamineinin mühafizəkar, panfars və bölücü məzhəbçi xəttidir. Bu qanad İranda əsas söz sahibidir, cəmiyyət və dövlət orqanları üzərində özici üstünlüyü mövcuddur. İslam Respublikasının Konstitusiyasında ruhani rəhbər geniş səlahiyyətlərə, o cümlədən daxili və xarici siyasətin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə, silahlı qüvvələrə birbaşa nəzarətə sahibdir. Bu qüvvələr Azərbaycanı suveren, müstəqil və güclü dövlət olmağını qətiyyətlə arzulamır. Azərbaycanı bir sayılı təhlükə

on ölkələrinin razılığı kifayətdir, yoxsa kənardan dəstək lazımdır?

- 44 günlük müharibənin üzərindən 5 il vaxt ötməsinə baxmayaraq hər iki ölkə arasında sülh müqaviləsinin bağlanması İrəvanın ucbatından hələ də yubanır. Doğrudur, ötən müddət ərzində xeyli irəliləyişləri görmək mümkündür. Ermənistanla Azərbaycan dövlətlərinin ərazi bütövlüyünü və suveren hüquqlarını rəsmən tanıdıqlarını bəyan ediblər. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə komissiyalar işləyir və müəyyən addımlar atılır, sülh sazişi və dövlətlərarası münasibətlərin

Ümid edək ki, bu görüşlər sülh prosesinə təkan verəcək və ilin sonunadək sazişi imzalamaq mümkün olacaq. İran və Rusiyadan fərqli olaraq Birləşmiş Ştatlar regionda sabitliyin və davamlı təhlükəsizliyin yaranmasında maraqlıdır. Vaşinqton anlayır ki, Ermənistanla-Azərbaycan arasında diplomatik münasibətlər qurulmasa, sülh əldə edilməyə, kommunikasiya xətləri açılmasa onun Rusiya və İranı burdan çıxarması və möhkəmlənməsi praktik mümkün deyil. Moskva və Tehran Cənubi Qafqazda imtiyaz sahibi olmaq üçün koordinasiyalı fəaliyyətdədir. İstər İranlı rəsmi-

"Azərbaycan regionun kilid dövlətidir"

Əli Orucov: "Həm İran həm də Rusiya Cənubi Qafqazda milli maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanla konfrantasiyaya deyil, kompromisə getməlidir"



tanda revanşistləri və kilsəni açıq dəstəkləməklə yenidən regionda kövrək sabitliyi pozmağı və gərginlik yaratmağı hədəfləyir. Paralel olaraq Rusiyanın təbliğat maşını Azərbaycana qarşı təxribat xarakterli çirkin kampaniyaya başlayıb. Hesab edirəm ki, belə addımlar əksinə hər gün üçün Rusiyanı Qafqazdan daha da uzaqlaşdırır. Rus xalqına qarşı mənfi münasibət formalaşdırır. Bakı edəcəyini edib, güzəş limiti də dolub. Təqdirdə layiq haldır ki, Azərbaycan Rusiyanın təhrikçi və emosional davranış və qərarlarına münasibətdə təskinlilik və soyuqqanlıq göstərir. Kremldəkilər reallıqları dək edəndə və səhvlərini anlayan da isə artıq çox gec olacaq və itirdiklərini qaytara bilməyəcək.

-İstər Ermənistanla sülhə nail olmaq, istər İranla münasibətlərin daha da yaxılaşdırılması, istərsə də Rusiya ilə sabit bir münasibətlərin qurulması üçün Azərbaycan hansı addımları ata bilər?

- İran siyasətində Azər-

və düşmən hesab edirlər. Davranışları da atdıqları addımlar da bu prinsiplər üzərində köklənib. Lakin mötədil qanad Bakı ilə münasibətlərin normalaşmasında maraqlıdır. Prezident Pezeşkianın bu baxımdan yürütdüyü siyasət pragmatik və optimaldır. Prezidentin hər iki səfərində verdiyi bəyanatlar İranla Azərbaycan arasında ortaq maraqlar üzərində əlaqələrin inkişafına müəyyən ümidlər yaradır. Bu uzun illər beynəlxalq sanksiyalar altında olan hazırda dərin böhran keçirən İran üçün daha faydalıdır. Reallıqları doğru düzgün qiymətləndirən Pezeşkian İranı xilas etmək yönündə cəbaları hələ ki, öz tam effektivliyi verməyə də bu siyasətə maneçilik törədilməsi müsbət dəyişikliklərə gəlmə ehtimalını artırır. Həm İran həm də Rusiya Cənubi Qafqazda milli maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanla konfrantasiyaya deyil, kompromisə getməlidir. Azərbaycan regionun kilid dövlətidir.

-Azərbaycanın yerləşdiyi regionda sabitlik üçün regi-

qurulması haqqında sazişin mətni tam razılaşdırılıb, substantiv danışıqlar baş tutur və hər iki dövlət rəhbərləri vasitəçi olmadan müzakirələr apara bilir, bəzi beynəlxalq platformalarda qarşılıqlı jestlər edilir. Nəzərə almaq lazımdır ki, regiona, xüsusən də Ermənistanla kənar güclərin çox böyük təsiri var. Fransa, Rusiya, İran İrəvanı diqtə altında saxlayır. Paşinyan hakimiyyəti zəif olduğundan siyasi iradə ortaya qoya bilmir. Erməni cəmiyyətinə xəstə ideologiya ilə yoluxdurublar və özünə vurğunluqdan çıxma bilmir. Əslində xarici güclərin bütün oyunları Ermənistan üzərindən Azərbaycana və Türkiyəyə qarşıdır. Ermənistan beynəlxalq imperializmin Cənubi Qafqazda və Asiyada maşası olub. Bütün bunların fonunda Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərini qaydasına salmaq elə də asan deyil. Ancaq Türkiyənin və Azərbaycanın artan beynəlxalq rolu və nüfuzu bu çətin problemin də həllinə ümidləri artırır. Regionun problemlərinin çözümünü region ölkələrinin dialoq və etimat mühitində həyata keçirməsinə, görünən Bakı haqlı olsa da, təəssüf ki, digər bölgə dövlətləri bu gerçəyi hələ anlamıq durumunda deyil.

-Əliyevlə-Paşinyan ABŞ-da görüşəcək. Bu görüş barədə nə deyə bilərsiniz? ABŞ prezidentinin təşkilatçılığı sülhü yaxınlaşdırır, yoxsa?

-Ağ Evdə Ermənistan Baş Naziri N.Paşinyan və ABŞ prezidenti D.Tampın aralıq 50 dəqiqə fasilədən sonra Prezident İ.Əliyev və prezident D.Trampın təkbətək keçiriləcək görüşü və veriləcək birgə bəyanat səbrsizliklə izlənilir.

si Vilayətinin, istərsə də Rusiya XİN sözçüsü Zaxarovanın hədələyici bəyanatları və aqressiv ritorikaları İran və Rusiyanın bölgədən asanlıqla getməyəcəklərindən xəbər verir. Demək, Azərbaycan da Ermənistan da sürprizlərə hazır olmalı və bunu gözdə tutmalıdır. Azərbaycan özünü və öz milli maraqlarını qorumaq iqtidarındadır. Ancaq Ermənistan haqqında bunu söyləmək çox çətinidir. Əgər Birləşmiş Ştatlar Ermənistanla təzyiq göstərsə müsbət nəticələr əldə oluna bilər. Bu təzyiq ilk növbədə Ermənistanın Konstitusiyaya dəyişikliklərinə getməsi, ATƏT MQ və onunla bağlı digər struktur qurumların buraxılması, Zəngəzur dəhlizinin açılması barədə olmalıdır. Azərbaycan gəldikdə isə Birləşmiş Ştatlar təhlükəsizlik zəmanəti verməlidir. Çünki Bakı davamlı olaraq Tehranın və Moskvanın, həmçinin Parisin haqsız təzyiqlərinə məruz qalmaqdadır. Zəmanət verilməlidir ki, Ermənistan ölümcül hücum silahları ilə silahlanmadan imtina etməlidir. Əks halda sülh sazişinin heç bir mənası qalmır. Rusiya yaxud digər kənar güclərə bağlı olan Ermənistan tərəfindən fürsət düşən kimi bu sülh sazişinin kağız parçasına çevrilməyəcəyinə qarantıya verilməlidir. Düzü mən düşünürəm ki, sabah liderlərlə keçirilən görüşlərdə Ermənistanla Azərbaycan arasında bütün köklü problemlərin həllini tapacağına gözləməmə də, növbəti mərhələ üçün bu görüşlərin impuls verəcəyi düşüncəsindəyəm. Bu görüşün nəticəsi həm də Trampın sülhəratma imici baxımından da əhəmiyyət daşıyır.

Seymur Əli

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika

illərdə AZAL-ın nəzarətindəki “UK Limited” şirkətində rəhbər şəxslərdən biri kimi çalışıb. Sonradan isə Cəmilə Əsgərova və həyat yoldaşı İspaniyaya köçüb burada yaşamağa, eyni zamanda bizneslə məşğul olmağa başlayıblar.

Əldə etdiyimiz məlumatlardan o da aydınlaşır ki, AZAL-ın sabiq rəhbərinin digər qızı Mila Əsgərova Azərbaycanda doğulsa da, daha sonra İstanbula köçüb. Hazırda isə o, İngiltərə paytaxtı Londonda yaşayır. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr dərəcəsinə aldıqdan sonra Əsgərovun qızı Sotheby şirkətində Müştərilərlə İş Şöbəsinə çalışıb.

Eyni zamanda Bakıda və İs-

maraq doğurmaya bilməz. Mümkündür ki, bunun səbəbi son illərdə Britaniyada başqa ölkələrin korrupsiya ilə ad çıxarmış memurlarının Londondakı bizneslərinə, daşınan və daşınmaz əmlaklarına yaranan hüquqi təhlükə ilə bağlıdır.

Məsələ burasındadır ki, 2019-cu ilə qədər London dünya siyasətinin “ikinci evi” statusunda idi. Ən azı 30 il idi ki, dünyanın dörd bir tərəfindən buraya böyük pullar axırdı. Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinglərində yer alan əksər ölkələrin yüksək çinliləri dövlətlərinin büdcələrindən oğurladıqlarını gecə-gündüz bilmədən “Dumanlı Albion”a daşıyır, orada varidatlarının toxunulmaz qalacağını düşünürdülər. Dünyadakı iqtisadi

sadi böhran 2019-cu ildə İngiltərə hakimiyyətini radikal qərarlar verməyə sövq etdi, “İzahedilməz Sərvət Sərəncamı” adlı qanun hazırlandı və qəbul olundu. Həmin qanun əsasında dərhal hərəkətliklik başladı, 50 min funtdan artıq pulların mənbəyi ilə bağlı sorğu-suallar başlandı.

Məlum qanundan sonra Londona axışan əcnəbi korrupsionerlərin bir çoxunun daşınan və daşınmaz əmlakları üzərinə həbs qərarı qoyulmağa başlandı. Getdikcə belə qənaət formalaşırdı ki, İngiltərə dünya siyasətinin “ikinci evi” statusunu özündə saxlamaq istəmir. Varlı əcnəbilərin pullarını əllərindən alıb büdcəyə yatırmaq indi Britaniya üçün daha sərfəlidir.

Bir sözlə, “İzahedilməz Sərvət Sərəncamı”ndan sonra İngiltərə korrupsioner memurlar, onların yaxınları üçün cəzəediciliyini itirib, onlardan ötrü daha çox riskli ölkəyə çevrilib.

Nəzərə alsaq ki, Cahangir Əsgərov haqqında Azərbaycan mediasında illərdir çoxsaylı korrupsiya iddiaları səslənir, onun məhz korrupsiya hesabına yetərinə oligarxlaşdığı, ağlasığmaz varidata sahibləndiyi, nəhəng biznes imperiyası yaratdığı barədə deyilir və yazılır, belədən, AZAL-ın sabiq “şef”inin İngiltərəni deyil, İspaniyanı seçməsi təəccüblü deyil. Unutmayaq ki, İspaniya Avropanın aparıcı ölkələri arasında şəffafliq və hesabatlılıq baxımından imici heç də kifayət qədər ürəkaçan olmayan ölkələrdən biridir...

Sənən Mirzə

MİQ üzrə vakant yerləri gizlədilib? - Açıqlama

6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrində daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Bu barədə “Unikal”a MÜTDA məlumat verilib. Test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcılığı gözənilməklə aparılır.

Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilmişdir.

Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlərin sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılmışdır.

Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir.



Mərkəzi Parkın ərazisinin genişləndirilməsinə start verildi



Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

“Unikal” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Mirzəzadə “Sovetski” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Bakı şəhərində tarixi və mədəni irsin qorunması, yaşıllıq sahələrinin salınmadı şəhərin Baş Planının əsas inkişaf hədəflərindəndir. Bu səbəbdən Mərkəzi Parkın genişləndirilməsinə start verilir. Bundan sonra 21 hektarlıq ərazi yenidən qurulacaq. Ərazidə uşaq meydançasının, qapalı dayanacaqın yaradılması nəzərdə tutulur. Təzəpir məscidi ətrafında tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun yenidən qurulacaq. Dövlətin xüsusi mühafizəsində saxlanılan, abidə olmayan, lakin tarixi yükə malik olan abidələrin yenidən quruluşu da planlar arasındadır”, - o qeyd edib.

Ətraf mühiti çirkəndirən 15 nəfər cərimələndi

Biləsuvar rayonunda ətraf mühiti çirkəndirən 15 nəfər barəsində inzibati tədbir görüldü.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Unikal”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkəndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisənitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.

Rayon ərazisində ətraf mühitin çirkəndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Cahangir Əsgərovun İspaniyaya köçməsinin gizlinləri

Azərbaycan bankında 170 milyon manatı olan sabiq “AZAL şefi” niyə ölkədən çıxıb? - İlginclik iddialar...



üzrə elmlər doktoru, “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti, “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”-in İdarə Heyətinin üzvü olub.

Bildirək ki, bu ilin mayında Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarına çevrilib. Aydınlaşıb ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.

Həmzəyeva dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84,5 % paya malik olub. Səhmlərin 15,2 %-nə “VIP Aviation Services” MMC, 0,3 %-nə isə Elvira Əhmədova nəzarət edib.

Sabiq “AZAL şefi”nin İspaniyada yaşamasına gəlincə, qəzetimiz bununla bağlı ilgincliklər əldə edib. Məsələ burasındadır ki, onun iki qızından biri ispan əsilli şəxslə evlənib. Belə ki, Cəmilə Əsgərova İqnasio Koraçi ilə ailə qurub. İqnasio qayınatasının “Azərbaycan Hava Yolları”na rəhbərlik etdiyi

İspaniyada çoxsaylı sərgilər təşkil edib. Daha sonra Mila Əsgərova Londonda kommərsiya xarakterli bir incəsənət qalereyasının ictimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparıb. Sonralar isə sabiq “AZAL şefi”nin qızı diqqətini sərgilərin təşkilinə və şəxsi incəsənət nümunələrinin satışına yönəldib.

2017-ci ildə M.Əsgərova ailə qurub. Onun toyu Bakıda baş tutub. Mila da əcnəbi ilə - ingilis əsilli Robert Nortonla evlənib. Robert Norton “Sedition Art” və “Saatchi Online” şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.

Belə görünür ki, hər iki övlədidi ölkədən kənarda yaşayan Cahangir müəllim də həyat yoldaşının vəfatından sonra xaricdə yaşamaq qərarına gəlib və qızlardan birinin yaşadığı İspaniyanı seçib. Onun digər qızının məskunlaşdığı, daha lüks həyat və biznes imkanlarına malik İngiltərəni seçməməsi

Bu şəxslər 5 mindən çox kredit götürə bilməz - Faiz "tələsinə" son qoyulur?



"Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tən-zimləyici cərcivəni dəyişib. Baş bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması

və eləcə də əhəlinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib. Niyə bu qaydalara ehtiyac var idi? Və ən əsası yeni qaydalar əhəlinin izafi və bir sıra hallarda süni borclanmasının qarşısını alacaqmı?"

"Unikal" xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov səhifəsində paylaşım edib.

Bildirib ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır.

"Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni, bu ilin ilk yarısında problemlı kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemlı kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 dəfə bənd daha çox artıb. Bu isə, bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də, əhəlinin borc yükünün sərəncamda qalan gəlirdə payının artması müşahidə olunnurdu. Təbii ki, bütün bunlar fonunda kredit xətlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi.

Dəyişikliklərə əsasən, borclananın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər. Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borclananın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanması istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. Yəni, əgər vətəndaşın xalis gəliri min manatdırsa onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir.

Digər qayda, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilmişdir. İstehlak kredit xətlərinin balansdankənər hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir. Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borclanan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.

Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır".

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyatla alıb. İqtisadiyyat.az-in əldə etdiyi məlumata görə, bu, "Espressolab Az" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev.D1 10-da yerləşir. Şirkətin fəaliyyət istiqaməti isə açıqlanmayıb.

Məlumat üçün bildirək ki, 2024-cü ildə həmin küçədə ev 1, mənzil 10 ünvanında isə "PS H" Məhdud Məsuliyyətli Cəmiyyəti də qeydiyyatla alınıb. Bu şirkətin qanuni təmsilçisi isə Paşazadə Gülabə Ağahəbib qızıdır.

Qeyd edək ki, Ş.Paşazadə

2019-cu ilin sentyabrında isə Şahin Paşazadənin Türkiyə vətəndaşlığı aldığına dair məlumat yayılıb. Bu barədə xəbər qarşı tərəfdən nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, Şahin Paşazadənin atası Cavanşir Paşazadə ilk dəfə 2005-ci ildə Milli Məclisə III çağırış seçkilər zamanı mandat qazanıb. Onun 72 yaşı var və sonrakı IV çağırış, V çağırış, VI çağırış və VII çağırış da deputat olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı olan C.Paşazadə deputat mandatı qazanmazdan öncə Lənkəran 3 sayılı çay fabrikinin direktoru, 1998-2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışıb. Onun ailə biznesi isə daha çox millət vəkili seçildikdən sonra şaxələniib. Yerli

O da vurğulanırdı ki, deputat başqa bizneslərdə də təmsil olunur. O, qızı, kürəkəni və yaxın qohumları "Aygün-C." MMC, "Medi-Sina" MMC və "Biorezonans Diagnostika" MMC kimi klinikalara da şərikdirlər. Lakin QMİ rəisinin qardaşı mətbuata açıqlamalarında nəinki özünün, hətta Şeyxin də biznesinin olduğuna dair xəbərləri təkzib edib. Halbuki hələ 2017-ci ildə A.Paşazadənin Çexiyada biznesinin olduğuna dair sənədlər yayılmışdı. Həmin sənədlərdən məlum olurdu ki, Şeyxin Çexiyadakı biznesini idarə edən onu həmin ölkədə müalicə edən həkim-diabetoloq Marketa Şpişakovadır. A.Paşazadənin Çexiyada 32 milyon 766 min kronluq (təxminən 1,5 milyon dollarlıq) sərvətinin olduğuna dair məlumatlarda bu qədər pulun təkə bir şirkətə yatırıldığı bildirir-

Deputat oğlu biznesini böyüdü

Həftənin replikası: bu ölkədə kimsə boş yerə kiminsə niyə biznes sahibi olduğunu sorğulamır, necə biznes sahibinə çevrildiyi ilə maraqlanır...



xeyli vaxtdır biznes fəaliyyəti ilə məşğuldur və onun bundan əvvəl də bir neçə şirkəti olub. Belə ki, o, hələ 2011-ci ildə İstanbulda "Gülbe İnşaat Gida İthalat İhracat Pazarlama Sanayi ve Ticaret Limited" şirkətini İstanbulda yaradıb. Həmin vaxt 31 yaşı olan Ş.Paşazadə İstanbulda, Kültür məhəlləsi, Adnan Saygun caddəsi, 19A nömrəli evdə yaşayırdı. Şirkəti isə həyat yoldaşı Ayten Paşazadə ilə 100 min lirə kapitalla təsis etmişdi. Sonrakı illərdə şirkətin kapitalı 2 milyon lirəyə və 5,5 milyon lirəyədək qaldırıldı. Bir neçə il əvvəl məlumat yayıldı ki, şirkətə məxsus "PS Lounge" restoranlar şəbəkəsi təkə İstanbulda deyil, Antalyada və Bodrumda da fəaliyyət göstərir.

medianın iddialarına görə, C.Paşazadə hətta deputat mandatı əldə etdikdən sonra da bir müddət şirkət direktoru olmağa davam edib. Üstəlik, bu qanunla qadağan olsa da! Söhbət eyni zamanda Cavanşir müəllimin təsisçisi olduğu və 2002-ci ildə yaratdığı "Azər-Cənub" şirkətindən gedir. 2021-ci ildə yayılan məlumatlarda iddia olunub ki, şirkətin kapitalında 3 milyon 100 min manat pulu, əmlakı, Astara şəhərində beynəlxalq yük terminalı var. "Azərbaycandan İrana aparılan, oradan buraya gələn bütün yüklər bu terminaldan daşınır, yoxlamadan keçir. Terminal 2004-cü ildə istifadəyə verilib. 30 hektar sahədə yerləşir, iri soyuducu anbarlara malikdir" - deyə həmin vaxt bildirilirdi.

lirdi. Sənədlərdən o da aydınlaşdı ki, "Aynur KV" adlı həmin şirkət 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etdiyi illik maliyyə sənədlərində bu fakt öz əksini tapıb.

Bundan başqa, Şeyxin Karlovi Varıda dəbdəbəli malikanəsinin fotoları da yayılmışdı.

Qeyd edək ki, A.Paşazadə də qardaşı kimi biznesinin olduğu barədə iddiaları təkzib edir. O, açıqlamalarından birində deyib: "Bəzən mənim adımlı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır".

Şeyxin qardaşı oğlunun biznesi ilə bağlı məlumatlar isə qarşı tərəfdən indiyədək nəinki təkzib olunmayıb, hətta təsdiqlənib. Belə ki, deputat Cavanşir Paşazadə üç il öncə oğlunun şirkətləri ilə bağlı yayılan xəbərlərə konkret reaksiya vermişdi: "Oğlum Şahinin 45 yaşı var, özü bilər nə işlə məşğuldur. Tutaq ki, milyardı var, kimə nə dəxli?! Bu sualı mənim cavablandıрмаğım doğru olmaz".

Hərçənd, bu ölkədə kimsə boş yerə kiminsə niyə biznes sahibi olduğunu sorğulamır, necə biznes sahibinə çevrildiyi ilə maraqlanır. Adamlar bilmək istəyirlər ki, məsələn, əmisi QMİ rəisi və ölkənin ən imkanlı şəxslərindən biri, atası isə deputat olmasaydı, Cavanşir Paşazadənin oğlu yenə uğurlu biznesmen olardı mı?!

Sənan Mirzə

Azərbaycanda işdən çıxarılan, yaxud vəzifəsi ilə bərabər azadlığını da itirən məmurların əmlak siyahılarının yayılması artıq adət halını alıb. Bu cür siyahılarla indi kimisə təəccübləndirmək mümkün deyil. Əvvəllər hansısa vəzifəli şəxsin mal-mülkü barədə məlumat yayılanda hamı ölkə qanunvericiliyinə görə məmurların, millət vəkillərinin bizneslə məşğul olmasının qadağan edilməsindən danışar, məsələdə korruptsiya izləri axtarardılar. Necə deyərler, tənqidin, qınayın biri bir qepik olardı!

üzərinə Baş Prokuror yanında Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

"Qafqazinfo" dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib. Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır.

* Xətai rayonunda - Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəf-qulu Rəfiyev küçələrində 7 lüks mənzil;

* Elə həmin rayonda, Ağ Şə-

Bulvar İdarəsinin rəisi vəzifəsinə gətirilib. 2024-cü ilin yanvarında İlqar Mustafayev işdən azad edilib, həmin ilin sentyabrında isə o, saxlanılıb. Belə ki, Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqla İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ay-

Təhsil eksperti MİQ-da şəhid ailələrinə edilən güzəştə qarşı çıxır

Məlum olduğu kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarında müəyyən güzəştlər də tətbiq olunur.

"Unikal" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ imtahanlarında minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Belə ki, namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və "Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" əsasında müəyyənləşdirilir. Şəhid ailəsinin üzvü olan şəxslərin vakansiya seçimi başa çatandan sonra digər namizədlər də prosesə buraxılırlar.

Lakin təhsil eksperti Kamran Əsədov şəhid ailələrinə qarşı edilən bu güzəştə qarşı çıxıb. O, "facebook"dakı hesabında bu güzəştin yanlış olduğunu bildirib: "Biri var, imtahana hazırlaşır, gecəsinə gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir? Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək göstərilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə zərbə vuracaq formada yox".

Təhsil ekspertinin bu fikirləri birmənalı qarşılanmayıb. Belə ki, şəhid ailə üzvlərinə edilən bu güzəştin şişirdilməsinin yersiz olduğunu bildiriblər. Çünki güzəşt edilən şəhid ailə üzvlərinin sayının o qədər də deyil. Digər tərəfdən, bunu ayrı-seçkilik kimi qəlmə vermək şəhid ailələrinə qarşı ədalətsizlik deyil, bəs nədir?

Seymur Əli

Sərnişindəşımə fəaliyyəti göstərən şəxslərə və əhaliyə çağırış



Baş Dövlət Yol Polisi İdarəsi sərnişindəşımə fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə yay fəslilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindəşımə fəaliyyətində artım müşahidə edildiyi qeyd edilib.

"Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindəşımə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşrutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edib", - məlumatda deyilir.

Müraciətdə qeyd olunub ki, sərnişinlər də öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindəşımədə iştirakçıya çevrilməməlidirlər:

"Nəzərə almaq lazımdır ki, qanunsuz daşımlar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır.

Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir".

Məmur korruptsiyasının ağlasığmaz üzü!

Həftənin sualı: orta rəngli bir məmurun saysız-hesabsız mülk sahibinə çevrilməsi üçün 8 il lazımdırsa, bir icra başçısı o qədər sərvəti neçə ildə toplaya bilər?



İndi isə yuxarıda da vurğuladığımız kimi, vəzifəliyərin var-dövləti barədə faktlar ictimaiyyət üçün adıləşməyə başlayıb. Sanki elə bu cür də olmalıymış! Məmurların əmlak siyahıları artıq o qədər təbii qəbul edilir ki, elə bil hamı bir-biri kimi düşünür: "Başqa necə olmalıdır, bal tutan barmaq yalayar!"

Lakin son olaraq ortaya çıxan əmlak siyahısına adi hal kimi baxmaq mümkün deyil. Ən azından ona görə ki, həmin siyahının arxasında yetərincə ilginc bir nüans gizləyib.

Yaxşısı budur, lap əvvəldən başlayaq.

Yola salmaq üzrə olduğumuz həftə Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük "əmlak imperiyası"na sahib olduğu aydınlaşıb. 12 milyon manatlıq korruptsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri

rılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

İndi isə gələk əsas mətləbə: İ. Mustafayevin əmlaklarının siyahısına baxdıqda heyrtlənənmək mümkün deyil! Bəli, bəli, cəmi 8 il, üstəlik də Dənizkənarı Bulvar İdarəsinin rəisi kimi ikinci-üçüncü dərəcəli bir vəzifədə çalışmış Mustafayevin ümumi dəyəri milyonlarla manat olan mənzillərə, bağ evlərinə, torpaq sahələrinə sahiblənməsinə təəccüblənəmkə azdır, ən azından heyrtlənənmək lazımdır. Orta rəngli bir məmurun iki ildə 12 milyon manatı mənimsədiyini, 7-8 ildə saysız-hesabsız daşınmaz əmlak sahibinə çevrildiyini görüncə daha yüksək vəzifəliyəri səviyyəsində korruptsiyanın miqyasını adam təsəvvürünə belə gətirə bilmir!

Adamda istər-istəməz sual yaranır: hərgah, orta rəngli bir məmurun saysız-hesabsız mülk sahibinə çevrilməsi üçün 8 il lazımdırsa, daha böyük məmurlar, məsələn, hansısa bir icra başçısı o qədər sərvəti neçə ildə toplaya bilər? Yəqin ki, tarixin ən məşhur riyaziyyatçıları, məsələn, diferensial və inteqral hesabın banilərindən biri İsaak Nyuton, ya da "Riyaziyyatın şahzadəsi" adlandırılan, ədədlər nəzəriyyəsi və statistik analiz sahəsində böyük töhvələr verən Karl Fridrix Qauss, lap elə müasir riyaziyyatın bir çox sahələrinin əsasını qoymuş Leonhard Eyler belə yuxarıdakı sualın qarşısında aciz qalardı. Necə də qalmasınlar? Axı bizim məmurların işlərindən nəinki fəvqəldühalər, böyük zəka sahibləri, hətta fəlek belə baş açə bilməz.

Toğrul Əliyev

hər də Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;

* Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

* Xəzər rayonu, Şüvəln qəsəbəsi - biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

* Pirallahı rayonunda - bağ evi;

* Xəzər və Qusar rayonlarında - torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korruptsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

Xatırladaq ki, İlqar Mustafayev 2015-ci il mayın 15-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. O, 2016-cı ildə yenidən formalaşdırılan Dənizkənarı



AZAL Təbrizə və Tehrana uçuşlara başlayır

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və 3 sentyabr 2025-ci il tarixindən etibarən yeni Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

AZAL-dan "Unikal"a bildirilib ki, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək. Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Azyaşlının mədəsindən saç kütləsi çıxarıldı

30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib.

Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nəhiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır", - deyə məlumatda qeyd edilib.

Azərbaycan komandoları Pakistanda hərbi parada qatılacaq

Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi" nə həsr edilmiş hərbi paradada iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, hərbi paradada Azərbaycanı ölkə ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

"Sovetski" də qəzalılı binaların söküntüsünə başlandı

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalılı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

"Unikal" xəbər verir ki, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlə-



rin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhəlinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.

Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da

genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

2025-ci ilin yanvar-iyun aylarında Balakən rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri

Ümumi məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyun aylarında ilkin hesablamalara görə 6,0 faiz azalaraq 144065,8 min manat təşkil etmişdir. Məhsul buraxılışının 28,5 faizi sənaye, 0,7 faizi tikinti, 32,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,4 faizi informasiya və rabitə, 34,5 faizi isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilib.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 41024,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 86,2 faizi emal sektorunda, 12,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda və 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2025-ci il vəziyyətinə 301,0 min manatlıq hazır məhsul olmuşdur.

Kənd təsərrüfatında yaz-tarla işləri başa çatmışdır. 2025-ci il iyul ayının 1-nə kimi 10279,9 hektar sahədə yazlıq bitkilər, o cümlədən 8121,4 hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 7938,4 hektarı dən üçün qarğıdalı), 287,0 hektar sahədə kartof, 664,0 hektar sahədə tərəvəz, 155,0 hektar sahədə bostan bitkiləri, 43,5 hektar sahədə bütün və 1009,0 hektar sahədə isə



çoxillik otlar ekilmişdir.

2025-ci il iyul ayının 1-nə kimi tarlalardan 3210,8 ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz az dənli və dənli paxlalı bitkilər, 2249,0 ton (49,2 faiz az) kartof, 6191,5 ton (63,9 faiz az) tərəvəz, 942,0 ton (52,2 faiz az) bostan məhsulları, 3016,9 ton (9,7 faiz çox) meyvə və giləmeyvə və 61,0 ton (61,4 faiz çox) bütün yığılmışdır.

2025-ci ilin yanvar-iyun aylarında diri çəkiddə 2217,5 tonət, 11755,0 ton süd və 5518,0 min ədəd yumurta və 42,4 ton yun istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən öt istehsalı 0,3 faiz, süd istehsalı 0,8 faiz, yumurta istehsalı 2,4 faiz və yun istehsalı 2,2 faiz artmışdır.

2025-ci il iyul ayının 1-i vəziyyətinə 36841 baş qoyun və keçi, 27325 baş iribuynuzlu mal-qara, o cümlədən 12975 baş inək və camış mövcud olmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulu 46318,0 min manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz azalmışdır.

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 5803,2 manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çox investisiya yönəldilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 363,0 min ton yük və 3955,0 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,8 faiz, sərnişin daşınması isə 5,4 faiz artmışdır.

Informasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 2060,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,2 faiz çox xidmət göstərilmişdir.

2025-ci ilin yanvar-iyun aylarında perəkəndə ticarət şəbəkəsindən əhaliyə 155398,8 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 37955,3 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,3 faiz artmış, ticarət şəbəkəsində 103549,2 min manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 51849,6 min manatlıq qeyri-ərzaq malları satılmışdır.

2025-ci ilin yanvar-may aylarında maddi işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 611,6 manat təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında əhəlinin sayı ilkin hesablamalara görə 103 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 101122 nəfərə çatmışdır.

**Balakən Rayon
Statistika İdarəsinin rəisi
Əsəbəli Alqayev**

5.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

olmasını özündə ehtiva edir. Bu gün Azərbaycan ərazisində yaşayan qədim yəhudi, taliş, udin, ləzgi, kürd və s. bütün azsaylı milli azlıqlar, azad, firavan, layiqli həyat təzi sürürlər.

Bu gün ölkəmizdə milli və dini tolerantlıq istiqamətində böyük işlər görülür. Dövlət tərəfindən dini tolerantlığın, milli-mənəvi dəyərlərin qorunması, eləcə də milli və dini azlıqların hüquqlarının qorunması, müdafiəsi üçün ardıcıl və məqsədyönlü tədbirlər

Azərbaycan azsaylı xalqların mehriban yaşadığı diyardır!

Aqil Abbas: "Təkcə rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi, adına parkın, küçənin olması Azərbaycanda Rusiya mədəniyyətinə hörmətin təzahürüdür"

Azərbaycanın çoxmillətli dövlət olması ölkəmizdə əsrlərdir yaşayan azsaylı xalqlara, onların mədəniyyətinə, dininə, adət-ənənəsinə hörmətin təzahürüdür. Əsrlər boyu tolerantlıq ənənəsini yaşadan Azərbaycan dövləti onların mədəni abidələrinin qorunmasına belə hər zaman diqqətlə yanaşır. Təsəvvüf deyil ki, ölkəmizdə məscidlərlə yanaşı başqa dinlərə məxsus kilsə və sinaqoqlar da təmir edilir. Hər hansı azsaylı xalqın nümayəndəsinə ucaldılmış abidə göz bəbəyi kimi qorunaraq saxlanılır.

Çox təəssüf ki, bu günlərdə Xankəndidə qanunsuz ucaldılmış İvan Azvazovskinin büstünün sökülməsi Rusiyanın mədəniyyət xadimləri tərəfindən Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilib.

Şvidkoyunun Azərbaycanı "abidələrlə müharibədə", rus mədəniyyətini "ləğv etməkdə" ittiham etməsi təbii ki, cavabsız qalmayıb. Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvidkoyun səsləndirdiyi iddialarla bağlı bildirib ki, Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları növbəti yalandır. Vurğulayıb ki, Azərbaycanda rus teatri, rus dilində məktəblər, rus dilində nəşrlər mövcuddur.

Millət vəkili Aqil Abbas "Unikal" qəzetinə açıqlamasında bildirib ki, təkcə rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi Azərbaycanda Rusiya mədəniyyətinə olan hörmətin təzahürüdür.

"Azərbaycanda rus şairlərin, yazıçıların abidələri ucaldılıb. Onların adına küçələr, parklar salınıb. Ölkəmizdə rus xalqına, onun yazıçılarına, şairlərinə, mədəniyyətinə qarşı hansısa addım atılsaydı onlar da sökülərdi. Azərbaycanda ruslara, rus mədəniyyətinə qarşı hörmətsizlik yoxdur. Azərbaycanda çoxlu azsaylı xalqlar yaşayır. Onların hər birinə, mədəniyyətinə hörmət var. Xankəndidə o abidə qanunsuz ucaldılmışdı. Ona görə də sökdülər. Bunu Rusiyaya, onun mədəniyyətinə qarşı bir addım kimi qiymətləndirmək



olmaz. İvan Azvazovskinin abidəsini götürüblər, yerinə Səttar Bəhlulzadənin büstünü qoyarlar. Bunu dramatikləşdirmək lazım deyil".

A.Abbas bildirib ki, rus dilində çoxsaylı kitablar nəşr olunub və bu proses davam edir.

"Azərbaycanda kitabı çıxmıyan rus yazıçısı qalmayıb. Hamısının kitabları bizdə nəşr olunub. Rus dilində məktəblər var, teatr var. Bu ölkəmizdə yaşayan ruslara, onların mədəniyyətinə hörmətin təzahürüdür. Azərbaycan multikultural dövlətdir. Bizdə azsaylı xalqlara, onların mədəniyyətinə, dininə, abidələrinə, kilsələrinə, adət-ənənələrinə hörmət var. Ölkəmiz tolerantlığı ilə dünyaya nümunədir".

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tolerantlığın Azərbaycan xalqının bir həyat təzi, ənənəsi olduğunu söyləmişdi.

Doğrudan da, tolerantlıq Azərbaycanda möhkəm təməllər üzərində qurulan zəngin bir ənənədir. Bu ənənənin dərin tarixi kökləri var. Ümummilli lider Heydər Əliyevin siyasəti, Azərbaycan xalqının multikultural dəyərlər və ənənələrə sadıq olmasının bir xətt kimi götürülməsi və onun inkişaf etdirilməsi, buna dövlət siyasətinin tərkib hissəsi kimi baxılması və cənab İlham Əliyevin də bu uğurlu siyasəti davam etdirməsi tolerantlığın və multikultural siyasətin Azərbaycan xalqının həyat təzi

həyata keçirilir. Azərbaycan xalqı əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanıyaraq, hörmət bəsləyib, bu mədəni müxtəlifliyi hər zaman qoruyub saxlayıb. Bu gün Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti dünyada nümunə çəkilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini etiqad azadlığını həyata keçirmək, müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri artırıq ölkəmizdə ənənə halını alıb.

Tolerantlıq vacib sosial faktor kimi Azərbaycanda hər bir vətəndaşımızın şüurunda özünə yer edib və bir dəyərə çevrilib.

Paytaxtda həm pravoslav, həm katolik, həm də protestant kilsələri fəaliyyət göstərir. Etnik və dini cəhətdən rəngarəng dövlət olan Azərbaycanda bu əsrlər boyu belə olub. Ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər bütün dünyaya nümunə olacaq qədər inkişaf edib. Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti bu gün də uğurla davam etdirilir.

Güləyə Mecid



Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində avqustun 6-da "Azərbaycan milli günü" keçirilib.

Mədəniyyət Nazirliyindən "Unikal"a verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri" adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.

Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.

Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.

Xalq artistləri Alim Qasimov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasimova, Ramil Qasimov, Nərgiz Kərimova, Sahib Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, "Natiq" ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən maraqlı ifaları ilə tamaşaçıların qəlbinə fəth edib.

Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.

Avazada "Azərbaycanın milli irsinin inciləri" sərgisi avqustun 8-dək davam edəcək.

Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

"Azərbaycan Dəmir Yolları"ndan "Unikal"a verilən məlumata görə, saat 17:47-də Bakı-Xırdalan, 17:50-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı-Sumqayıt (ekspres), 18:20-də Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Bakı (ekspres) və 19:27-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunur.

Ağdaş rayonunda taxıl biçini başa çatmışdır

Ağdaş rayonunda taxıl biçini uğurla başa çatdırılmışdır. Mövsüm ərzində 2025-ci ilin məhsulu üçün 15 min 465 hektar sahədə taxıl biçini aparılmış və sahələrdən ümumilikdə 45 min 509,9 ton məhsul yığılmışdır.

Yığılmış məhsulun 11 min 771 tonunu buğda, 33 min 738,9 tonunu isə arpa təşkil etmişdir. Hər hektarın orta məhsuldarlığı əvvəlki illə müqayisədə buğda sahələrində 0,3 sentner artaraq 29,8 sentner, arpa sahələrində isə 0,5 sentner artaraq 28,9 sentner təşkil etmişdir. Hazırda rayonda 2026-cı ilin məhsulu üçün taxıl əkininə hazırlıq işləri gedir.

Ağdaş Rayon Statistika İdarəsi


Ağdaş rayonunda 2025-ci ilin məhsulu üçün əkinlər başa çatmışdır

Mövsüm ərzində rayonda keçmiş illərdə əkilmiş çoxillik yem bitkilərin əkin sahələri də daxil edilməklə 2025-ci ilin məhsulu üçün payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 27961,1 hektar təşkil etmişdir.

Bu da, əvvəlki illə müqayisədə 965,1 hektar və yaxud 3,3 faiz azdır.

2025-ci ilin məhsulu üçün əkilən sahələrinin 16333,2 hektarını payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 9938,0 hektarını payızlıqlar daxil olmaqla yem bitkiləri, 1546,5 hektarını kartof, tərəvəz və bostan bitkiləri, 143,4 hektarını isə texniki bitkilər təşkil etmişdir.

Əkin sahələrinin bitki növlərinə görə bölgüsü, yekuna nisbətən



Hazırda təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının toplanması və 2026-cı ilin məhsulu üçün əkinlərə hazırlıq işləri davam etdirilir.

Ağdaş Rayon Statistika İdarəsi

Siyəzən rayonunda kənd təsərrüfatı üzrə məhsul buraxılışı haqqında



2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 138620,3 min manat təşkil etmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3 faiz artmışdır.

Məhsul buraxılışının 6508,4 min manatını və ya 4,7 faizini bitkililik məhsulları, 132111,9 min manatını və ya 95,3 faizini heyvandarlıq məhsulları təşkil etmişdir.

Siyəzən Rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov

Mirismayıl Həbibov vəfat etdi

Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Mirismayıl Həbibov dünyasını dəyişib.

Bu barədə "Unikal"a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançının uzun müddətdir səhhətində ciddi problemlərlə mübarizə apardığı bildirilib.

19 yaşlı Murtazanın Vətən sevgisi

İkinci Qarabağ müharibəsində Vətənin qorxmaz, igid övladları qanından, canından keçərək 44 günə xalqımıza zəfər sevincini yaşatdılar.

30 il əsir düşən torpaqları xilas edib adlarını Azərbaycanın yeni, şanlı tarixinə yazanlardan biri də 2 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olan şəhid Murtaza Elman oğlu Qasimovdur. Murtazaya ömrünün çiçələnən dövründə bu müqəddəs yolu seçən onun saf vicdanı, əqidəsi, Vətən sevgisi oldu. Şərəfli ölümü ilə milyonların ürəyində özünə əbədi heykəl ucaldan əsir Qarabağımızı xilaskar ərəni həm də ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Uşaqlıqdan vətənpərvər böyüyən, doğma Azərbaycanın hər guşəsini özünə əziz bilən Murtaza 2019-cu il oktyabr ayında Milli Ordu sıralarına yola düşəndə cəbhə bölgəsində xidmət etməyi istəyib. Məqsədi də Qarabağımızı işğal edən erməni diğalardan qisas almaq olub. Arzusu nəzərə alınıb, Vətən qarşısında oğul-



luq borcunu ləyaqətlə, vicdanla yerinə yetirib. Hərbi təlimlərə həvəslə qatılıb. İntizamı, çalışqanlığı, içdiyi hərbi anda sədaqəti onu ağır sınaqlardan belə üzüağ çıxarıb. Ən əsası xidmət müddətində əsl vətəndaş, mənəvi cəhətdən yetkin, cəsur, mərd bir gənc və vətənpərvər əsgər olaraq hamının sevgisini qazanıb. Vətəninə ürəkdən sevir, torpağını canı, qanı bahasına qorumağa hazır olub. Həmişə də əsgər yoldaşlarına deyib ki, əgər Qarabağımızın azadlığı naminə müharibə başlansa mən döyüşə birinci gedərəm, hər qarış torpaq uğrunda son damla qa-

nıma qədər yağıya qarşı vururam. Təki Vətənimizdə əmin-amanlıq olsun, xalqımız azad yaşasın...

Ən böyük arzusu Qarabağı azad görmək olan əsgər Murtaza Qasimov 44 günlük haqq savaşımız başlanan kimi əlinə silah alıb ölüm-dirim döyüşü girib. Cəbrayılın, Zəngilanın azad olmasında müharibə meydanında böyük hünər göstərüb. Yağıya qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Bitib-tükənməyən Vətən sevgisi igid Murtazanı qələbədən qələbəyə aparıb. Şanlı zəfərimizə ürəkdən inanıb vurduğu sarsıdıcı zərbələri ilə yağıya göz açmağa imkan verməyib. Dəfələrlə yaralansa da, qələbəyə bir gün qalmış 811.0 yüksəkliyinə hücum edən düşməni məğlub edib, burada Azərbaycan bayrağı sancılan zaman şəhid olub. Qazanan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilərək həmin gündən Vətən səmasının parlaq günəşinə olub...

Zəfər Orucoğlu, AJB üzvü

Xızı rayonunda siyahıyaalmanın keçirilməsi uğurla davam etdirilir

Azərbaycanda kənd təsərrüfatının ümumi siyahıyaalınması ilk dəfə 1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə kənd təsərrüfatında kollektiv təsərrüfatların formalaşması (kolxoz, sovxoz və s.) nəticəsində ümumi siyahıyaalmalara ehtiyac qalmamışdı.

Müstəqillik illərində həyata keçirilən çoxsaylı islahatlar nəticəsində meydana çıxan yeni iqtisadi şərait kənd təsərrüfatında yenidən ümumi siyahıyaalmaların keçirilməsi zərurətini yaratmışdır. Bu baxımdan, 2005-ci ildə müstəqil Azərbaycan Respublikasında ilk kənd təsərrüfatı siyahıyaalması keçirilmişdir. Siyahıyaalmanın keçirilməsində əsas məqsəd kənd təsərrüfatının strukturuna və vəziyyətinə, onun ehtiyat potensialının mövcudluğu və istifadəsinə dair dövlət informasiya ehtiyatlarının formalaşdırılması, müxtəlif regionlar üzrə müvafiq məlumatların əldə edilməsi, kənd təsərrüfatı sahəsində statistik uçot sisteminin təkmilləşdirilməsi, siyahıyaalma dövründə statistik göstəricilərin hesablanması və baza məlumatları kimi istifadə olu-



manın keçirilməsi Nazirlər Kabinetinin 357 №-li Qərarı "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezi-

dentinin 2018-ci il 14 fevral tarixli Sərəncamının 5.1.2.9-cu bəndində təmin etmək məqsədilə qəbul edilib.

Qərara əsasən 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçirilir. Xızı rayon statistika idarəsinin binasında 2025-ci ilin 10-14 iyul tarixlərində təlimatçı-nəzarətçilər və sayıcılarla təlimatı müşavirə keçirilmiş, siyahıyaalmanın iş prinsipi onlara ətraflı başa salınmışdır. Hal hazırda Xızı rayonunda siyahıyaalmanın keçirilməsi uğurla davam etdirilir.

Xızı Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev



nan ətraflı məlumatların alınması və aparılması nəzərdə tutulan müxtəlif seçmə müşahidələr üçün baş məcmuların müəyyənləşdirilməsindən ibarətdir.

Azərbaycan Respublikasında 2025-ci ildə siyahıyaal-

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 334285,0 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində 14,7 faiz azalmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1,0 faiz, tikinti sahəsində 21,3 faiz, informasiya və rabitə sahəsində 38,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 7,9 faiz artmışdır.

Sənaye. Rayonun sənayesi mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrindən ibarətdir. 2025-ci ilin yanvar-iyun aylarında 28 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 14,7 faiz azalaraq 57132,7 min manat təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin 82,3 faizi emal sənayesində, 16,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 0,1 faizi isə mədənçıxarma sənayesində olmuşdur.

Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi 30,0 min manat olmuşdur.

Emal sənayesi müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 12,6 faiz azalaraq 47025,6 min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (75,3 faiz), qida məhsullarının istehsalı (11,7 faiz), tikinti materiallarının istehsalı (2,7 faiz), kimya sənayesi (4,1 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,7 faiz), maşın və avadanlıqların quraşdırılması və təmiri (2,6 faiz) və digər məhsulların istehsalı (0,9 faiz) təşkil etmişdir.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 26,8 faiz azalaraq 9202,9 min manat təşkil etmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi 2025-ci ilin yanvar-iyun aylarında müqayisəli qiymətlərlə 1,4 faiz

azalaraq 874,2 min manat təşkil etmişdir.

Tikinti. 2025-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7865,1 min manat və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən 16,3 faiz çox vəsait yönəldilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7287,9 min manatı və ya 92,7 faizi bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz çox olmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 19,9 faizini dövlət sektoru, 80,1 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

müvafiq dövrünə nisbətən 6,3 faiz artmışdır. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 1220,0 min ton yük daşınmış və 2024-cü ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artmışdır. 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən əldə olunan gəlirin ümumi dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artaraq 11437,3 min manat olmuşdur ki, onun da 4059,6 min manatı və ya 35,5 faizi hüquqi şəxslərin, 7377,7 min manatı və ya 64,5 faizi isə fiziki şəxslərin payına düşür.

Informasiya və rabitə. 2025-ci ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin

nin 0,2 faizi və ya 13,3 min manatı hüquqi şəxslərin, 99,8 faizi və ya 8712,7 min manatı isə fiziki şəxslərin payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətlər. 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,4 faiz artaraq 67316,5 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 6232,0 min manatını və ya 9,3 faizini məişət xidmətləri təşkil etmişdir.

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2025-ci ilin yanvar-iyun aylarında bu mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisə-

mulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 107,7 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 101,4 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 105,1 faiz təşkil etmişdir.

Masallı rayonunun sosial iqtisadi inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb - Statistika



Fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 9379,8 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 21,3 faiz çox olmuşdur. Ümumi tikinti işlərinin 2778,8 min manatını və ya 29,6 faizini inşa yenidənqurma və bərpa işlərinin dəyəri, 147,4 min manatını və ya 1,6 faizini əsaslı təmir, 5434,5 min manatını və ya 57,9 faizini cari təmir, 1019,1 min manatını və ya 10,9 faizini isə sair işlər təşkil etmişdir.

Kənd təsərrüfatı. 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 0,5 faiz artaraq 158434,3 min manat olmuş, o cümlədən onun 95467,0 min manatı və ya 60,3 faizi bitkililik məhsullarının, 62967,3 min manatı və ya 39,7 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

Nəqliyyat. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7795,0 min nəfər sərnişin daşınmış və 2024-cü ilin

də 10,0 faiz artaraq 19510 gecə olmuşdur. Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 19154 gecə olmuşdur ki, bu da ümumi gecələmələrin 98,2 faizini təşkil etmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 356 gecə olmuşdur ki, bu da ümumi gecələmələrin 1,8 faizini təşkil etmişdir.

Yerləşdirilmiş şəxslərin sayı 12756 nəfər olmuş, onların 12583 nəfəri və ya 98,6 faizi Azərbaycan vətəndaşları, 173 nəfəri və ya 1,4 faizi isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq 1675,2 min manat olmuş, o cümlədən 69,1 faizi nömrələrin satışından, 29,7 faizi işə xidmətlərindən, 1,2 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artaraq 944,7 min manat, o cümlədən 27,1 faizi əməkhaqqı xərcləri, 28,6 faizi işçilərin və işə məmulatların hazırlanması üçün alınan mallara çəkilən xərclər, 6,6 faizi bütün növ yanacaq və enerji xərcləri, 3,6 faizi büdcəyə ödənilən vergilər, 1,3 faizi əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 0,6 faizi suyun alınmasına çəkilən xərclər, 1,1 faizi reklam xərcləri, 31,1 faizi isə digər xərclər olmuşdur.

Qiymət indeksləri. 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 105,2 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında qida məhsulları, içkilər və bütün mə-

Bələdiyyə. Fəaliyyət göstərən bələdiyyələrin 2025-ci ilin yanvar-iyun aylarında büdcə gəlirləri 266,4 min manat olmuş əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 8,1 faiz, büdcə xərcləri 257,4 min manat xərclər isə 15,3 faiz az olmuşdur.

Yeni açılmış iş yerləri. 2025-ci ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 28 yeni iş yeri açılmışdır. İş yerlərindən hamısı mövcud hüquqi şəxslərdə yaradılmışdır.

Muzdlu işləyənlərin sayı. Məşğul əhalinin tərkib hissəsi olan muzdlu çalışan işçilərin sayı 2025-ci ilin yanvar-may aylarında 15189 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7559 nəfər (49,8 faiz), qeyri-dövlət sektorunda isə 7630 nəfər (50,2 faiz) təşkil etmişdir.

Muzdlu işçilərin 24,5 faizi məhsul istehsalı sahələrində, 75,5 faizi isə xidmət sahələrində çalışırlar təşkil etmişdir.

Əməkhaqqı. 2025-ci ilin yanvar-may aylarında orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən nisbətən 9,0 faiz artaraq 645,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqı 777,3 manat (əvvəlki ilin müvafiq dövründən 7,4 faiz çox), özəl müəssisələrdə isə 502,5 manat (əvvəlki ilin müvafiq dövründən 10,5 faiz çox) olmuşdur.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.

İlon Mask Azərbaycanla bağlı paylaşım edib



Amerikalı milyarder və sahibkar İlon Mask Azərbaycanla bağlı paylaşım edib. "Unikal" xəbər verir ki, o, bu barədə "X" hesabında post paylaşmış. O, paylaşımında "X"-in Azərbaycanda xəbər təbliqləri sırasında yükləmə reytingində 1-ci yere yüksəldiyi qeyd edib.


Hakan Fidan Suriyaya getdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfərə gedib.

"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Məlumata görə, Fidan Suriya lideri Əhməd əl-Şaraa ilə görüşəcək.

Hindistan Putinin səfərinə hazırlaşır

Hindistan Rusiya prezidenti Vladimir Putinin avqustun sonunda səfərinə gözləyir və iki lider arasında keçiriləcək görüşdən əhəmiyyətli nəticələrə ümid edir.



"Unikal" xəbər verir ki, bunu Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib. Onun sözlərinə görə, indi Hindistan və Rusiya arasında çox yaxşı münasibətlər və strateji tərəfdaşlıq qurulub.

Modi Trampın tariflərinə belə cavab verdi

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Yeni Dehli üçün tarifləri 50% artırmaq qərarına cavab verib.

"Unikal" xəbər verir ki, onun sözlərini yerli mətbuat sitatə gətirib. "Bilirəm ki, yüksək qiymət ödəməli olacağam, amma mən hazıram. Hindistan hazırdır", - Modi deyib. Avqustun 6-da Tramp Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Onun sözlərinə görə, ölkə Rusiya neftini almaqla Ukrayna ilə münaqişədə Rusiyanı effektiv şəkildə maliyyələşdirir. Beləliklə, Hindistan mallarına rüsumların ümumi məbləği 50%-ə çatıb.

İsrail ordusu Livana hava zərbələri endirib

İsrail ordusu Livanın cənubundakı Nəbatiyə şəhərinə bir sıra hava zərbələri endirib.

"Unikal" xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində ölənlər olub.

Yaponiyada F2 qırıcı təyyarəsi qəzaya uğradı

Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus F2 qırıcı təyyarəsi Sakit okean üzərində qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Məlumata görə, təyyarə təlimə görə havaya qalxıb. Pilot sağ tapılıb. Hazırda qırıcı təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

ELAN

FHN, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən SOCAR-ın "GEOFİZİKA və GEOLOGIYA" idarəsinə verilmiş AA 10878 nömrəli gəmi bileti itdiyi üçün etibarsız sayılır.

Nəhayət ki, görüşəcəklər - Kreml hazırlığa başladı

Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş təşkil etmək barədə razılığa gəliblər.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnali-



stlərə açıqlama verib. "İndi amerikalı həmkarları-

mızla birlikdə konkret işə başlayırıq", - Uşakov bildirib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə "çox yaxında" danışıqlar aparmaq niyyətində olduğunu qeyd etmişdi.

Tezliklə AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat təqdim olunacaq

"Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq".

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev

ev mətbuat konfransında bildirib. "Təhlil mərhələsi tamamlandı və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.



"Ermənistan və Azərbaycanın iştirakı ilə tarixi hadisə baş verəcək" - Saakaşvili

"Ən mühüm tarixi hadisə sabah Vaşinqtonda baş verəcək, Ermənistan və Azərbaycan Donald Trampın vasitəçiliyi ilə sülh üçün bir araya gələcək".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.



Siyasətçi qeyd edib ki, 8 avqust Cənubi Qafqaz ölkələrinin tarixində əbədi olaraq qalacaq.

"Əliyəvlə Paşinyan uzun müddətdir ki, danışıqlar, lakin ABŞ prezidentinin müdaxiləsi ilə bu, daha da sürətlənib. Sabah Ermənistan və Azərbaycanın iştirakı ilə tarixi hadisə baş verəcək", - o, ifadə edib.

"ABŞ Aİ və Ukrayna ilə müzakirələr aparacaq" - Rubio

"ABŞ yaxın günlərdə münaqişənin həllində Kiyev və Moskvanın mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün mümkün addımları müəyyən etmək üçün avropalı tərəfdaşlar və Ukrayna hakimiyyəti ilə məsləhətləşmələr aparmaq niyyətindədir".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.

O, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin

görüşünün mümkünlüyünün bu cəbhədə irəliləyişdən asılı olduğunu qeyd edərək, "Biz yaxın bir neçə gün ərzində Avropalı müttəfiqlərimiz və həmçinin ukraynalılarla bu cəbhədə hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün danışıcağıq", - deyib. Rubio əlavə edib ki, Vaşinqton Rusiyanın şərtlərini Ukrayna və Aİ-nin qəbul etməyə hazır olduğu şərtlərlə müqayisə etməli, həmçinin bu iki mövqenin nə qədər yaxın ola biləcəyini anlamağa çalışmalıdır.

ABŞ Rusiyanın Azərbaycan qazını daşıyan infrastrukturuna hücumunu pislədi

Birləşmiş Ştatlar, Rusiyanın Ukraynada Azərbaycan təbii qazını çatdıran mühüm infrastruktur obyektini hədəf alan raket zərbəsini sərt şəkildə qınayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb və hadisəni "qəbul edilməz" adlandıırıb.

"Rusiya bu hərəkətlərə dərhal son qoymalıdır. Bu müharibənin dağıdıcı insan itkiləri məhz Prezident Trampın sülhə sadıqlılığının səbəbidir. Ölüm və dağıntı dərhal dayandırılmalıdır", - deyərək Departamentin məlumatında qeyd olunub. Xatırladaq ki, Ukraynanın Energetika Nazirliyi ötən gün Rusiya qüvvələrinin Ukrayna-Rumıniya sərhədi yaxınlığın-

dakı Odessa vilayətində yerləşən mühüm kompressor stansiyasına pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlamışdı. Ukraynanın qaz ötürmə sistemi operatoru tərəfindən idarə olunan bu stansiya Trans-Balkan marşrutunun vacib hissəsidir. Qeyd edək ki, həmin marşrut vasitəsilə son vaxtlar Azərbaycan qazı Ukraynaya nəql olunmağa başlayıb.

Futbolda zəif komanda anlayışı artıq illərdir aradan qalxmaqdadır. Bunu dünən İrlandiyanın "Şelburn" komandası da təsdiqlədi. Dublin təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyada "Rieka"nı məğlubiyyətə uğratdı - 2:1.

"Rieka" kimdir? Xorvatiya çempionatının son qalibi! Bəli, həmin bu "Şelburn" o "Şelburn"dur ki, ötən ayın ikinci ongünlüyündə iki dəfə bizim "Qarabağ"la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2 dəfə qarşılaşdı və hər iki matçda uduzdu - evdə 0:3, Bakıda 0:1. Amma komanda tezliklə özünə gəlib Xorvatiya çempionuna qalib gəldi. Deməli, bu gün hər bir rəqibi ciddiyyə al-

yerə çatmasında vacib rol oynayıb. Klubun özünün reytingi də bir qədər yaxşılaşıb: komanda Avropada 69-cu yerdən 65-ci pilləyə qalxıb. Ağdam təmsilçisi artıq Konfrans Liqasının liqa mərhələsini təmin edib. Amma bu, minimum hədəf idi. Bundan sonrakı başlıca vəzifə Çempionlar Liqası, minimum məqsəd isə Avropa Liqasının liqa mərhələsidir...

Önemli bir detal da var. Komanda bu 3 oyunda 5 qol vurmaqla yanaşı qapısından 1 qol belə buraxmayıb. Belə yaxşı göstəriciyə təsnifat mərhələlərində iştirak edən 44 komandadan cəmi 2-si nail olub. "Qarabağ" və "Kopenhagen" (Danimarka). Düzdür, bu uğurlu nəticələrə baxmayaraq, azarkeşlər və media tərəfindən müəyyən

klub tərəfindən görülen müsbət transfer işləri, hətta "Qarabağ"ın ÇL-dəki 3 oyunun 3-də qalib gəlməsi belə sosial mediada sanki kölgədə qalıb. Və nəinki kölgədə qalıb, komandanı ruhdan sala biləcək, bu 3 qələbənin sanki məhəllə klublar üzərində qazanıldığı yönündə də fikirlərə rast gəlmək mümkündür. Halbuki yuxarıda "Şelburn"un dünən Xorvatiya çempionu, "Şkendiya"nın isə daha öncə Rumıniya çempionları üzərində qələbə qazandığını qeyd etmişdik. Deməli, bu gün komandanın yanında olmaq daha vacibdir, nəinki görülen işlərdən bixəbər halda klubun, Qurban Qurbanovun və futbolçuların üzərinə getmək. Yeri gəlmişkən, Qurban Qurbanov hələ ötən mövsümün sonu demişdi ki,

"Qarabağ"ın əla startının kölgədə qalması...



maq və ona hörmətlə yanaşmaq lazımdır.

Bizim "Qarabağ" "Şelburn"dan sonra Şimali Makedoniyada yerli "Şkendiya"ya da qalib gəldi (1:0). Bu faktı qeyd etməkdə fayda var: makedonlar isə "Qarabağ"la matçdan əvvəl Rumıniya çempionu FCSB-ni mübarizədən kənarlaşdırmışdı. Onlara hər iki matçda qalib gəlməklə (2:1, 1:0). Yalnızdırsa, bu FCSB 2024/25 mövsümündə Avropa Liqasında "Qarabağ"ı Bakıda məğlubiyyətə uğratmışdı (3:2).

İndi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən mövsüm bəzi matçlarda rəqiblərindən üstün oyun göstərməsinə baxmayaraq, ümumən klub üçün zəif nəticə sayılan avrokubok mövsümündən sonra komandanı toparlamağa başlayır. "Qarabağ"ın özünə gəldiyini görürük. Komandanın Çempionlar Liqasındakı startını əla qiymətləndirmək olar: 3 oyun, 3 qələbə. Bu qələbələr Azərbaycanın UEFA reytingində 1 pillə yüksəlib 28-ə

təzyiqlər hələ də qalmaqdadır. Bunun da yeganə səbəbi Juninyonun gedşindən sonra komandaya hələ də mərkəz hücumçusunun alınmamasıdır. Bu təzyiqlər başadüşüləndir. Azarkeş əlbəttə komandada keyfiyyətli hücumçu görmək istəyir. Amma bunu onlardan daha əvvəl elə Qurban Qurbanov və klubun rəhbərliyi özü istəyir. Lakin bizdə olan məlumata görə, uzun müddətdir ki, legioner hücumçunun alınması istiqamətində intensiv iş aparılır. Amma işi dolaşığa salan yeganə səbəb odur ki, "Qarabağ"ın istədiyi bahalı hücumçuların klubları ilə müqaviləsi var. Hətta milyondan artıq pul təklif olunmasına baxmayaraq, ya klub futbolçusunu buraxmır, ya bəzi forvardlar özü Azərbaycan liqasına gəlmək həvəsində deyillər. Mürkən Qurbanov alınması mümkün olan nisbətən aşağı keyfiyyətli hücumçuların isə komandaya çox faydası dəyəcəyəni düşünmür.

Təəssüf ki, sırf bu birçə fakt səbəbindən bu mövsüm

komandaya bir neçə yeni futbolçu gətiriləcək. Klub artıq 5 transfer həyata keçirib. Portuqaliyadan, Xorvatiyadan, İspaniyadan müdafiənin mərkəz və cinahına, dayaq yarım müdafiəçi, hücumla yarım müdafiəni birləşdirən pkeymer mövqeyinə futbolçular alınıb.

Qalır bir hücumçu. Güman edirik ki, tezliklə o da alınacaq və komanda hücum xəttində də güclənəcək. Amma forvardın hələ alınmaması Qurban Qurbanovun 17 ildir bu komandada gördüyü uğurlu işlərin zədələndiyini deməyə əsas vermir.

"Qarabağ"ın baş məşqçisinin sistemi saat mexanizmi kimi dəqiq işləyir. Bu mövsüm geridə qalan qələbələr, Çempionlar Liqası kimi böyük yarışın bir addımlığında olmaq, komandanın oyundan oyuna komandaya düşməsi onun isbatıdır...

İndi narazı azarkeşə qalan isə zamanı gözləyib həm səbr etmək, həm də komandaya dəstək olub ona ruh verməkdir(QOL.az)

"Qarabağ"dan ayrılan futbolçunun yeni klubu məlum oldu

"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanının "Əl-Feyha" komandasına keçib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, PRO liqa təmsilçisi əlcəzairli futbolçu ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı yarım müdafiəçi ərəb klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Y.Benzia 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib.



Portuqaliyalı futbolçu Azərbaycan klubuna keçdi

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan-Yevlax" komandası heyətinə yeni futbolçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, portuqaliyalı yarım müdafiəçi Vitor Roşa Yevlax təmsilçisinə keçib. 29 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi mövqeyini qoruyub

FIFA qadın futbolçulardan ibarət milli komandaların reyting cədvəlini yeniləyib.

"Unikal" futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytingindəki mövqeyi bəlli olub.

Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1300.4 xalla 74-cü sırada qalıb. Yeni, əvvəlki reytinglə müqayisədə yığmanın mövqeyində dəyişiklik olmayıb.

Qeyd edək ki, reyting cədvəlinə İspaniya seçməsi (2066,79) başçılıq edir.

"Lester"dən "Beşiktaş"a

"Beşiktaş" yeni futbolçu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi "Lester"dən Vilfred Ndidini alıb. 28 yaşlı yarım müdafiəçi ilə tibbi müayinədən sonra müqavilənin imzalanacağı bildirilib. Qeyd edək ki, Ndidini 2017-ci ildən "Beşiktaş"ın formasını geyinirdi.

"Real" Alaba ilə bağlı qərar qəbul etdi

"Real"ın futbolçusu David Alabanın klubdakı gələcəyi müəyyənlaşıb.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. "Real"dən ayrılmaq niyyətində deyil.

Madrid təmsilçisi oyunçunun 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırır. Klub bu yay avstriyalı ilə yollarını ayırmaq istəyir. Çünki o, komandanın ən yüksək maaşlı üzvlərindən biridir (illik 10,5 milyon avro). Bununla belə, müdafiəçi heç yerə getmək istəmir. O, heyətdə yer almaq üçün mübarizə aparmağı planlaşdırır. Ötən mövsüm La Liqada David cəmi 7 matçda iştirak edib.

"Çelsi" onu satdı

"Çelsi" futbolçusu Lesli Uqoçukvu satıb.

21 yaşlı yarım müdafiəçi "Bernli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lesli ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Uqoçukv ötən mövsüm "Sauthampton"da icarə əsasında çıxış edib.